


**1C mühasibat proqramının Azərbaycan Respublikasının qanunveriyiciliyinə və sair tələblrinə uyğunlaşdırılmış konfigurasiyası haqqında qısa məlumat:**

**1. İlk olaraq proqramın işe salınması etapları:**


**1.1 Pəncərədə bizə lazım olan bazanı seçirik**




1.2 Sonra istifadəçini seçərək, qeyd olunan istifadəçiyə məxsus parolu daxil edirik:




1.3 Artıq proqram istifadə üçün açıqdır:



2. Sonra proqramda təşkilata aid olan “Sorgu kitabçları” doldurulur:



3. Yuxarıda qeyd olunan əməliyyatlar aparıldıqdan sonra “Jurnallar” bölməsində təşkilatın mühasibat işi (müxtəlif mühasibat yazılışları, ilkin mühasibat sənədlərinin çapı) avtomatlaşmış sənədlər vasitəsi ilə işlənir.



Jurnallarda hazır sənədlər vasitəsi ilə avtomatlaşdırılmış mühasibat yazılışının verilməsi:  
İlkin olaraq lazımı jurnalda dövrü açaraq dövrü veririk:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операции по расчетному счету (01.01.07-31.12.08)]

Файл Действия Операции Sorgu kitabcaları Jurnallar Hesabatlar Servis Okna Pomosh

М M+ M-

Tarix	Sənəd	Nömrə	Mədaxil	Məxaric
11.10.07	Çıxa rıŝ	000080		5,035.00
19.10.07	Çıxa rıŝ	000081	4,818.10	
23.10.07	Çıxa rıŝ	000082		2,014.00
24.10.07	Çıxa rıŝ	000083		1,425.20
05.11.07	Çıxa rıŝ	000084		2,383.49
07.11.07	Çıxa rıŝ	000085	590.00	
08.11.07	Çıxa rıŝ	000086	7,080.00	
13.11.07	Çıxa rıŝ	000087		11,484.62
14.11.07	Çıxa rıŝ	000088	590.00	345.14
16.11.07	Çıxa rıŝ	000089	991.20	
21.11.07	Çıxa rıŝ	000090	2,896.00	
22.11.07	Çıxa rıŝ			278.88
23.11.07	Çıxa rıŝ			2,617.13
26.11.07	Çıxa rıŝ		1,500.00	
28.11.07	Çıxa rıŝ			1,242.01
03.12.07	Çıxa rıŝ		5,900.00	
04.12.07	Çıxa rıŝ			222.06
06.12.07	Çıxa rıŝ			2,459.69
10.12.07	Çıxa rıŝ	000099	590.00	
11.12.07	Çıxa rıŝ	000093		2.08
11.12.07	Çıxa rıŝ	000100	1,180.00	1,455.50
12.12.07	Çıxa rıŝ	000101	1,455.50	
14.12.07	Çıxa rıŝ	000102	20,012.80	
17.12.07	Çıxa rıŝ	000103		14,329.48
24.12.07	Çıxa rıŝ	000104	2,950.00	
25.12.07	Çıxa rıŝ	000105		5,169.44
27.12.07	Çıxa rıŝ	000107	5,900.00	10,875.60
28.12.07	Çıxa rıŝ	000106		2,839.74
30.12.07	Çıxa rıŝ	000108	590.00	
16.01.08	Çıxa rıŝ	000001	500.00	
13.02.08	Verginin Depozit Hesabı	000001		

**Jurnalın parametri**

Jurnalın intervalı:

Den: 01.01.07 Dek: 31.12.08

OK İnkâr Kömək

Kommentariy:

Bağlamaq Xəreket... Reestr 51 (52) hes. kartochkası

Операции по расчетному с...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

1.1 Bank jurnalıdaki 2-ki sənədi işləyək:

1.1.1 Bank çıxarışı (Bu sənəddə cari bank çıxarışları işlənərək, sənəd vasitəsi ilə avtomatlaşmış mühasibat yazılışı verilir):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Bank çıxarışı - 000012]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomosh

manat (51-ci hesab üzrə) **Çıxarış №** 000012 13.02.07

№ 380300000001138 "OSC Bank Standard" KB

II	Pul vəs. hərəkəti	Subk. 1 növü	Subkonto1	Miqdar	Daxil olma	Ödəniş
	Ödənişin təyinatı	Subk. 2 növü	Subkonto2	Öd. sənədi		
	Müxb. hesab	Subk. 3 növü	Subkonto3			
1	Ödəniş	Kontraqent	"TAC" firması			7.60
	76.1	Doqovori	VHF GB № 876364			
2	Ödəniş	Statji zətrat	Bank xərci			8.00
	20	Podrazdeleria	Ofis			
3	Ödəniş	Kontraqent	"Xpress-Elita" MMC			11.40
	76.1	Doqovori	Hesab Faktura № 91			
4	Ödəniş					15.40
	Ə/H gəlir vergisi Yanvar-2007					
	68.1					
5	Ödəniş	Kontraqent	Bakcell LTD			55.48
	76.1	Doqovori	Hesab № 2066574			
6	Ödəniş					11.40
	DSMF 3% Yanvar-2007					
	69.1					
7	Ödəniş					83.60
	DSMF 22% Yanvar-2007					
	69.2					
8	Ödəniş	Kontraqent	"Royal Express" MMC			120.20
	76.1	Doqovori	VHF GB № 382874			

Çıxarışın növü: manat (51-ci hesab üzrə)

№ 380300000001138 "OSC Bank Standard" KB

Günün əvvəlinə qalq: 359-64 Daxil olub: 0-00  
 Günün sonuna qalq: 46-56 Silinib: 313-08

Şərh:

Yazmaq OK Bağla Hərəkət...

Операции по расчетному сче... Bank çıxarışı - 000012

Для получения подсказки нажмите F1

TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Yuxarıda göründüyü kimi biz sadəcə olara programın bizdən istədiyi məlumatları daxil edərək aşağıdaki formada mühasibat yazılışı əldə edirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Чыхарыш) - 000012]

Файл Действия Операции Sorgu kitabcaları Jurnallar Hesabatlar Сервис Окна Помощь

Дата 13.02.07 № 000012 Сумма 313.08 Содержание Щ/щ шярякяти

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	НЖ
1	76.1	"ТАЖ" фирмасы VHF 3Б № 876364	51	Щ/Щ "ГСЖ Банк Стандарт"				7.60	БК
2	20	Банк хяргяи Офис	51	Щ/Щ "ГСЖ Банк Стандарт"				8.00	БК
3	76.1	"Хпресс-Елита" ММЖ Щесаb Фактура № 91	51	Щ/Щ "ГСЖ Банк Стандарт"				11.40	БК
4	68.1		51	Щ/Щ "ГСЖ Банк Стандарт"		Я/Щ эяляр верэиси Январ-2007		15.40	БК
5	76.1	Бакжелл ЛТД Щесаb № 2066574	51	Щ/Щ "ГСЖ Банк Стандарт"				55.48	БК
6	69.1		51	Щ/Щ "ГСЖ Банк Стандарт"		ДСМФ 3% Январ-2007		11.40	БК
7	69.2		51	Щ/Щ "ГСЖ Банк Стандарт"		ДСМФ 22% Январ-2007		83.60	БК
8	76.1	"Ройал Ехпресс" ММЖ VHF 3Б № 382874	51	Щ/Щ "ГСЖ Банк Стандарт"				120.20	БК

Комментарий:

Записать ОК Закрьть

Операции по расчетному сче... Операция (Чыхарыш) - 00...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Valyuta hesabını seçərək bizə “valyuta hesabı” ilə işləmək üçün əlavə panellər açılır:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Bank çıxarışı - 000094]

Файл Действия Операции Sorgu kitabçaları Jurnallar Hesabatlar Servis Okna Pomощь

Valyuta hesabı: valyuta (52-ci hesab üzrə) USD 0.8475 Çıxarış № 000094 26.11.07

№ 3813168 "UNIBANK" KB

№	Pul vəs. hərəkəti	Subk. 1 növü	Subkonto1	Miqdar	Daxil olma	Ödəniş
	Ödənişin təyinatı	Subk. 2 növü	Subkonto2			
	Müxb. hesab	Subk. 3 növü	Subkonto3			
1	Daxil olma	Kontraqent	ООO INWEST-POLICY			1,500.00
	62.2	Doqovori	H/F № 07/0058			

Укажите расчетный счет (Выбор)

Наименование	Номер счета	Банк
USD "ГСЖ Банк Станд"	381300001000804	"ГСЖ Банк Стандарт" КБ
USD "УНИБАНК" КБ	3813168	"УНИБАНК" КБ
Щ/Щ "УНИБАНК" КБ	3803114	"УНИБАНК" КБ
Щ/Щ "ГСЖ Банк Станд"	380300000001138	"ГСЖ Банк Стандарт" КБ
ЯДВ депозит hesabı	14001	Ваш Дювлят Хязинядарлыгы (ЯДВ)

Закреть

Ölçüləri göstər

Günün əvvəlinə qalıq: 0-00 Daxil olub: 1,500-00

Günün sonuna qalıq: 0-00 Silinib: 0-00

Şərh:

Yazmaq OK Bağla Hərəkət...

Операции по расчетному сче... Bank çıxarışı - 000094

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



Aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Чыхарыш) - 000094]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Дата: 26.11.07 №: 000094 Сумма: 1,500.00 Содержание: Щ/щ шяркяяти

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта	Кол-во	Вал.Сум.	Сумма	НЖ
		---		---	Курс	Сод.Пров.			
1	83.4		52	USD "УНИБАНК" КБ	USD	0.8475	Мязянна фярги	11.16	ВУ
2	83.4		62.2	000 INWEST-POLICY H/F № 07/0058	USD	0.8475	Мязянна фярги	1.20	ВУ
3	52	USD "УНИБАНК" КБ	62.2	000 INWEST-POLICY H/F № 07/0058	USD	0.8475		1,500.00	БК

Комментарий:

Записать ОК Зкрыть

Операции по расчетному сче... Операция (Чыхарыш) - 00...

Для выбора значения нажмите клавишу F4. NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

1.1.2 Yuxarıda adı qeyd olunan jurnalın 2-ci sənədini seçərək işləyirik (“Verginin depozit hesabi”) (Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, 55.3 hesab Vergini depozit hesabıdır)).

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операции по расчетному счету (13.02.07-31.12.08)]

Файл Действия Операции Sorgu kitabçaları Jurnallar Hesabatlar Servis Okna Pomodd

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операции по расчетному счету (13.02.07-31.12.08)]

Tarix	Sənəd	Nömrə	Məda xil	Məxaric
14.12.07	Çıxarış	000102		20,012.80
17.12.07	Çıxarış	000103		14,329.48
24.12.07	Çıxarış	000104		2,950.00
25.12.07	Çıxarış	000105		5,169.44
27.12.07	Çıxarış	000107		10,875.80
28.12.07	Çıxarış	000108		2,839.74
30.12.07	Çıxarış	000108		590.00
18.01.08	Çıxarış	000001		500.00
13.02.08	Verginin Depozit Hesabı			

**Senedin novunun secilməsi**

Çıxarış (Vpiska)  
 Verginin Depozit Hesabı (Vpiska)

OK  
 Inkar  
 Kömək

Комментарий:

Ваğlaməq Xəreket... Reestr 51 (52) hes. kartoqkası

Операции по расчетному с...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Depozit Hesabından Çıxarış - 000001]

Файл Действия Операции Sorgu kitabcaları Journallar Hesabatlar Сервис Окна Помощь

Depozit hesabın növü  
manat (55.3 hesab üzrə)

№ 14001 Baş Dövlət Xəzinədarlığı (ƏDM)

000001 13.02.08

### Depozit Hesabından Çıxarış

N	Pul ves. hareketi	Subk. 1 növü	Subkonto1	Miqdar	Mədaxil	Məxaric
Ödənişin təyinatı		Subk. 2 növü	Subkonto2	Öd. tapşırığı		
Müxb. hesab		Subk. 3 növü	Subkonto3			
1	Daxil olma	Kontraqenti	"Royal Express" MMC		500.00	
	62.1	Doqovon	VHF - ÇK № 072760			
2	Ödəniş					500.00
	68.2					

Qalıqları göstər

Qünün evvelinə qalıq: 0-00 Daxil olub: 500-00  
Günün sonuna qalıq: 0-00 Silinib: 500-00

Şərh:

Yazmaq OK Bağla Hərəkət...

Операции по расчетному сче... Depozit Hesabından Cıxarış ...

Для получения подсказки нажмите F1 TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Yuxarıda görüldüyü kimi “Royal Express” MMC-ti tərəfindən bizim şirkətin “Depozit hesabına” 500 manat məbləğində ƏDV-si məbləği daxil olunub və bizim təşkilat dərhal olaraq “verginin depozit hesabındaki məbləği verginin əsas hesabına köçürmüşdür”.

Yuxarıda qeyd olunan mühasibat yazılışı proqram tərəfindən aşağıdakı formada verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Верзинин Депозит Шесабы) - 000001]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

13.02.08 № 000001 Сумма 1,000.00 Содержание Щ/щ шьярякты

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	НЖ
1	55.3	ЯДВ депозит шесабы	62.1	"Ройал Экспресс" ММЖ ВШФ - ЧК № 072760				500.00	БК
2	68.2		55.3	ЯДВ депозит шесабы				500.00	БК

Комментарий:

Записать ОК Закреть

Операции по расчетному сче... Операция (Верзинин Де по...

Для выбора значения нажмите клавишу F4. ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

1.2 “Ödəniş tapşırığı jurnalı”:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Платежные документы (01.01.08-31.12.08)]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Oyna Pomosh

1С: Предприятие 8.0

	Tarix	№	Məbləğ	Kontraqent	Qeyd
	23.01.08	000001	197.95	Yasamal YXO	2007-ci ilin Dekabr ayı üçün hesablanmış 18% ƏDV ödənilir
	23.01.08	000002	100.00	Yasamal YXO	2008-ci ilin Yanvar ayı Əmək Haqqından hesablanmış qəliz vergisi
	24.01.08	000003	215.55	"Royal Express" MMC	30.12.2007-ci il tarixli GD № 363526 sayılı VHF-na əsasən
	24.01.08	000004	38.80	"Royal Express" MMC	30.12.2007-ci il tarixli GD № 363526 sayılı VHF-na əsasən ƏDV üçün
	24.01.08	000005	11.69	"TAC" firması	30.12.2007-ci il tarixli GD № 472671 sayılı VHF-na əsasən
	24.01.08	000006	2.11	"TAC" firması	30.12.2007-ci il tarixli GD № 472671 sayılı VHF-na əsasən ƏDV üçün
	24.01.08	000007	87.10	Meridian Trading LTD MMC	25.12.2007-ci il tarixli GD № 392876 sayılı VHF-na əsasən
	24.01.08	000008	15.68	Meridian Trading LTD MMC	25.12.2007-ci il tarixli GD № 392876 sayılı VHF-na əsasən ƏDV üçün
	24.01.08	000010	59.32	AB Skybell MMC	07.01.2008-ci il tarixli GC № 564396 sayılı VHF-a əsasən 2008-ci il Ya
	24.01.08	000011	10.68	AB Skybell MMC	07.01.2008-ci il tarixli GC № 564396 sayılı VHF-a əsasən ƏDV üçün k
	24.01.08	000012	1,825.00	Kaspian Investment MMC	07.01.2008-ci il tarixli GD № 388929 sayılı VHF-na əsasən
	24.01.08	000013	328.50	Kaspian Investment MMC	07.01.2008-ci il tarixli GD № 388929 sayılı VHF-na əsasən ƏDV üçün
	24.01.08	000014	113.92	AzEuroTel BM	10.01.2008-ci il tarixli GB № 325971 sayılı VHF-a əsasən 2007-ci ilin t
	24.01.08	000015	20.51	AzEuroTel BM	10.01.2008-ci il tarixli GB № 325971 sayılı VHF-a əsasən ƏDV üçün k
	24.01.08	000016	77.86	Bakcell LTD	11.01.2008-ci il tarixli GD № 829053 sayılı VHF-a əsasən 340 50 44 s
	24.01.08	000017	14.02	Bakcell LTD	11.01.2008-ci il tarixli GD № 829053 sayılı VHF-a əsasən ƏDV üçün k
	01.02.08	000009	27.88	"Xpress-Elita" MMC	31.12.2007-ci il tarixli 789 və 31.01.2008-ci il tarixli 27 sayılı Hesab F

R/c № 380300000001138 в банке: "ГСЖ Банк Стандарт" КБ

Комментарий:

Ваğлаmaq Xəreket... Reestr

Платежные документы (01...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

## 1.2.1 Ödəniş sənədi :

Biz sənədin bu hissəsində ödənişi alacaq təşkilatın rekvezitlərini bazadan seçərək daxil edirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Ödenis tapsirigi - 000012]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

...

R/s № 3803114 v "UNIBANK" KB

**Ödenis tapsirigi №** 000012 **OT** 24.01.08

Alıcı: Kaspian Investment MMC Məbləğ: 1,825.00

Alıcının hesabı: Osnovnoy ƏDV dərəcəsi: Vergisiz (ƏDV)

Əsas: VHF GD № 388929 ƏDV: 0.00

Ödənişin təyinatı: 07.01.2008-ci il tarixli GD № 388929 sayılı VHF-ə əsasən

Büdcə təsnifatının kodu: X

Büdcə səviyyəsinin kodu: X

Ödəniş tapsiriginin mətnində avtomatik əlavə

Mətnə məbləğ və ƏDV göstərmək

<Ödənişin təyinatı> Məbləğ 1825.00, vergisiz (ƏDV).

Şərhi: 2008-ci ilin Yanvar ayı, icarə haqqı

Yazmaq Çap OK Bağlamaq Hərəkət...

Платежные документы [01.0...] Odenis tapsirigi - 000012

Для выбора значения нажмите клавишу F4.

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Sonra aşağıda “Çap” düyməsini seçərək sənədin “çap formasını” alırıq:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Печать платежного поручения \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

Азербайджан Республикасында faaliyet göstərən Kredit təşkilatları arasında hesablaşmaların təşkilii Qaydalarına Əlavə N 1

**ÖDƏNİŞ TAPŞIRIĞI N 000012**  
24 Yanvar 2008 il  
(tarix)

A1. Emitent (ödəyən) bank.		B1. Benefisiar (alan) bank.	
Adı:	"UNİBANK" KB Bakı şəhəri	Adı:	Azər Türk Bank KB Bakı şəhəri
Kodu:	505754	Kodu:	507699
VÖEN:	1300017201	VÖEN:	9900006111
Müxbir hesab:	0137010015944	Müxbir hesab:	0137010022944
S.W.I.F.T BIK	UBAZAZ22	S.W.I.F.T BIK	AZRTAZ22
A2. Ödəyən müştəri		B2. Alan müştəri	
Adı:	"Nümune" M M C	Adı:	Kaspian Investment MMC
Hesab N	3803114	Hesab N	38030002560001
VÖEN:	1700000000	VÖEN:	1300177201
C1. Valyuta növü	AZN		
C2. Köçürülən			
Məbləğ rəqəmlə	1.825,00		
Məbləğ yazı ilə	Bir min sekkiz yüz iyirmi beş manat 00 qəp.		
D 1. Ödənişin təyinatı və əsas:			

Платежные документы | 01.0... | Odenis tapsirigi - 000012 | Печать платежного поруч...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 | БИ: 2007 г. | ТП:

1.3 “Əsas vəsaitlərin uçotu” jurnalı:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Журнал документов Учет ОС (01.01.00-31.12.08)]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Oyna Pomosh

Tarix	Sənəd	Nömrə	Qeyd	Məbləğ	Hesab	Hes.məbləği
03.04.07	ƏV istismara verilməsi	000001		881.00		
28.06.07	ƏV məd. _ T	000003	ULTRA Computers firması	445.91		
28.06.07	ƏV istismara verilməsi	000003		177.89		
14.02.08	ƏV məd. _ T	000001	"Nina" firması	199.49		
14.02.08	ƏV istismara verilməsi	000001		569.06		

Комментарий:

Ваğ ланғэқ Хəрəкет... Reestr

Журнал документов Учет ...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



1.3.1 İlk olaraq “Əsas vəsaitlərin mədaxili” sənədini seçirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Журнал документов Учет ОС (01.01.00-31.12.08)]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Okna Pomosh

М M+ M-

Tarix	Sənəd	Nömrə	Qeyd	Məbləğ	Hesab	Hes.məbləği
03.04.07	ƏV istismara verilməsi	000001		881.00		
28.08.07	ƏV məd._T	000003	ULTRA Computers firması	445.91		
28.08.07	ƏV istismara verilməsi	000003		177.89		
14.02.08	ƏV məd._T	000001	"Nina" firması	199.49		
14.02.08	ƏV istismara verilməsi	000001		589.06		

**Sənədin novunun seçilməsi**

- ƏV məd. (Postupierie OS)
- ƏV istismara verilməsi (Vvod v gkspluataüü OS)
- ƏV yerdəyiş. (Peremeherie OS)
- ƏV satışı (Realizatsia OS)
- ƏV silin. (Spisaniie OS)
- ƏV köhnəlməsi (Naçislerie amortizaüü OS)
- ƏV məd.\_T (Postupierie OS\_T)

OK  
İnkər  
Kömək

Комментарий:

Bağla məq Xəreket... Reestr

Журнал документов Учет ...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Sənədi seçərək açırıq:

Bu sənəd vasitəsi ilə biz “əsas vəsaitləri” daxil edirik. Xarici ölkələrdən valyuta ilə əsas vəsait əldə edərkən gömrükdə təşkilat müxtəlif vəsaitlər ödəyir (gömrük xərcləri, gömrükdə ödənilmiş ƏDV, nəqliyyat xərcləri). Yuxarıda qeyd olun və qeyd olunmayanları nəzərə alaraq çox çətin bir mühasibat yazılışı əmələ gəlir. Bu sənədin üstün cəhəti ondan ibarətdir ki, yuxarıda qeyd olunan və qeyd olunmayan bütün mühasibat yazılışını qanunvericilikdə nəzərdə tutulmuş formada yazılış verir.

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Esas vesaitlerin medaxili - 000001]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Esas Vesaitlerin medaxili № 000001 14.02.08

Avansın hes.: ne zaçitvatğ

ƏDV: 2,000.00

Subyektlər Kontr.: Əmək

Məl göndərən: "Nina" firması

Gömrük xərci: 200.00

Babayev Samir Qa

Müqavilə: VHF GA № 059986

Nəqliyyat xərci: 200.00

"Kasco Waste Serv

Müqavilənin valyutası: USD Məzənnə: 0.8453

Xərclərin əlavə edilməsi

№	Esas vesaitin adı	Inv №	Qiyməti (val)	Qiyməti	ƏDV (val)	ƏDV	Cəmi (val)	Cəmi	Gömrük xərcləri	Nəqliyyat xərcləri
1	DELL 17 Flat Monitor	00000018	200.00	169.06	36.00	30.43	236.00	199.49	200.00	200.00

Yekun olaq vergisiz: 169-06, ƏDV: 30-43, Ümumi yekun: 199-49

Şərh:

Yazmaq OK Bağla Hərəkət... Çap

Журнал документов Учет О... Esas vesaitlerin medaxili - 0...

Для получения подсказки нажмите F1 Esas vesaitlerin medaxili - 000001 TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Sonra çap formasını seçirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Таблица \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Əsas vəsaitlərin mədaxili № 000001 14.02.08

Kontraqent: "Nina" firması  
Müqavilə: VHF GA № 059986  
Müqavilənin valyutası USD; Məzənnə 0.8453 man.

№	inv.№	Adı	Məbləğ (val)	Məbləğ
1	00000018	DELL 17 Flat Monitor	200.00	189.06
		Cəmi:	200.00	189.06
		ƏDV:	36.00	30.43
		Yekü (Cəmi + ƏDV):	236.00	199.49

Журнал документов Учет О... Esas vesaitlerin medaxili - 00... Таблица \*

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Və aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (ЯВ мяд. \_ Т) - 000001]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomosh

ОборотноСальдоваяВедомость.Открыть

Дата: 14.02.08 №: 000001 Сумма: 169.06 Содержание: ЯВ мядахили

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	НЖ
1	08.1	DELL 17 Flat Monitor	60.2	"Нина" фирмасы VHF GA № 059986	USD 0.8453		200.00	169.06	OC
2	08.1	DELL 17 Flat Monitor	76.7	"Нцмуня" ММЖ Ясас		Эюмрцк хяржляри		200.00	MA
3	08.1	DELL 17 Flat Monitor	76.10	"Нцмуня" ММЖ Ясас		Няглийят хяржляри		200.00	MA
4	68.2		19.1	"Нцмуня" ММЖ Ясас		ЯДВ		2,000.00	MA

Комментарий:

Записать ОК Закрыть

Журнал документов Учет О... Операция (ЯВ мяд. \_ Т) - 0...

Остатки и обороты по счетам TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



Çap formasını çıxardırıq:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Таблица \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

1С: Предприятие - Бухгалтерский учет, Азербайджан - [Таблица \*]

**Əsas vəsaitlərin istismara verilməsi № 000001 ot 03.04.07**

№	Inv.№	Əsas vəsaitin adı	Balans Dəyəri
1	00000029	Kompyuter dəsti katibə	881.00
Yekun			881.00

Alan məsul şəxs: \_\_\_\_\_ Baş mühasib: \_\_\_\_\_ Mehdi Vəfa İdris qızı

[ ]

Журнал документов Учет О... Esas vesaitlerin istismara ve... Таблица \*

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (ЯВ истисмара верилмяси) - 000001]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Дата: 03.04.07 №: 000001 Сумма: 881.00 Содержание: Ввод в эксплуатацию ОС

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	
									НЖ
1	01.1	Компьютер дясти катибя Офис	08.1	Компьютер дясти катибя					881.00
									ОС

Комментарий:

Записать OK Закрыть

Журнал документов Учет О... Операция (ЯВ истисмара в...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

## 1.3.3 Əsas vəsaitlərin amortizasiyası

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Esas vesaitlerin amortizasiyasinin hesablanmasi - 000001]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Amortizasiyanın hesablanması № 000001 31.12.06

2006 q.

Şərh:

Keçirmək Çap OK Bağla Hərəkət...

Журнал документов Учет О... Esas vesaitlerin amortizasiy...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



Çap formasını çıxardırıq (Sənəd əsas vəsaitləri sortirovka edərək qruplara bölünmüş formada çap sənədini çıxardır):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Отчет по ОС \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

Обновить Настройка

"Nümunə" MMC

**Əsas vəsaitlərin hesabatı**  
**sənəd: ƏV köhnəlməsi 000001 (31.12.06)**

ƏV qrupları	Başlangıç			Dövrüyyə		Soniyyə			
	Adı	Balans dəyəri	Amortizasiya	Oalıq dəyəri	Izmeneniye balansovoy stolnosti	Izmeneniye amortizatsii	Balans dəyəri	Amortizasiya	Oalıq dəyəri
<b>Maşın və avadanlıqlar</b>		29,739-93	5,803-89	23,936-04	0-00	4,787-00	29,739-93	10,590-89	19,149-04
Hot & Cold water Dispenser, inv.No0000006		217-25	188-25	29-00	0-00	6-00	217-25	194-25	23-00
Kompyuter dəsti HP, inv.No0000013		2,112-16	1,830-22	281-94	0-00	56-00	2,112-16	1,886-22	225-94
Printer HP Laser Jet, inv.No0000014		363-78	315-22	48-56	0-00	10-00	363-78	325-22	38-56
Kompyuter dəsti DELL 1, inv.No0000016		3,469-56	1,517-93	1,951-63	0-00	390-00	3,469-56	1,907-93	1,561-63
Kompyuter dəsti DELL 2, inv.No0000017		1,294-37	566-29	728-08	0-00	146-00	1,294-37	712-29	582-08
DELL 17 Flat Monitor, inv.No0000018		233-64	102-22	131-42	0-00	26-00	233-64	128-22	105-42
Notebook DELL Latitude, inv.No0000019		1,734-78	758-97	975-81	0-00	195-00	1,734-78	953-97	780-81
Canon 228 copier, inv.No0000021		379-67	166-11	213-56	0-00	43-00	379-67	209-11	170-56
Kompyuter dəsti Muhasibat, inv.No0000026		992-92	248-23	744-69	0-00	149-00	992-92	397-23	595-69
NISSAN Altima, inv.No0000027		18,500-00	0-00	18,500-00	0-00	3,700-00	18,500-00	3,700-00	14,800-00
ATS Panasonic KX TA 616, inv.No0000028		441-80	110-45	331-35	0-00	66-00	441-80	176-45	265-35
<b>Sair əsas fondlar</b>		2,966-50	1,649-14	1,317-36	0-00	237-00	2,966-50	1,886-14	1,080-36
Skaf (suseli), inv.No0000007		400-00	346-61	53-39	0-00	10-00	400-00	356-61	43-39
Yazı masası (140*70), inv.No0000008		450-00	389-93	60-07	0-00	11-00	450-00	400-93	49-07
Masa (180*80), inv.No0000009		180-00	155-97	24-03	0-00	4-00	180-00	159-97	20-03
Dairəvi masası, inv.No0000011		120-00	103-98	16-02	0-00	3-00	120-00	106-98	13-02
Kreslo (Boyük), inv.No0000012		146-00	126-51	19-49	0-00	4-00	146-00	130-51	15-49
Sənəd Şkafı, inv.No0000015		176-00	152-51	23-49	0-00	4-00	176-00	156-51	19-49
Kreslo (Qara), inv.No0000023		808-50	202-13	606-37	0-00	109-00	808-50	311-13	497-37
Kreslo (Direktor üçün), inv.No0000024		196-00	49-00	147-00	0-00	26-00	196-00	75-00	121-00
Kreslo (Qonaq üçün), inv.No0000025		490-00	122-50	367-50	0-00	66-00	490-00	188-50	301-50
<b>Cəmi:</b>		32,706-43	7,453-03	25,253-40	0-00	5,024-00	32,706-43	12,477-03	20,229-40

Журнал документов Учет О... Esas vesaitlerin amortizasiya... Отчет по ОС \*

Для получения подсказки нажмите F1 TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (ЯВ кюшнялямяси) - 000001]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Oyna Pomosh

Дата 31.12.06 № 000001 Сумма 5,024.00 Содержание Начисление амортизации ОС

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	НЖ
11	20	Амортизасийа ЯВ Офис	02.1	Принтер HP Laser Jet				10.00	ОС
12	20	Амортизасийа ЯВ Офис	02.1	Skaf (suseli)				10.00	ОС
13	20	Амортизасийа ЯВ Офис	02.1	Даиряви масасы				3.00	ОС
14	20	Амортизасийа ЯВ Офис	02.1	Йазы масасы (140*70)				11.00	ОС
15	20	Амортизасийа ЯВ Офис	02.1	Кресло (Бойцк)				4.00	ОС
16	20	Амортизасийа ЯВ Офис	02.1	Кресло (Гара)				109.00	ОС
17	20	Амортизасийа ЯВ Офис	02.1	Кресло (Гонаг цчн)				66.00	ОС
18	20	Амортизасийа ЯВ Офис	02.1	Кресло (Директор цчн)				26.00	ОС
19	20	Амортизасийа ЯВ Офис	02.1	Маса (180*80)				4.00	ОС
20	20	Амортизасийа ЯВ Офис	02.1	Сяняд Шкафы				4.00	ОС

Комментарий:

Записать ОК Закрьть

Журнал документов Учет О... Операция (ЯВ кюшнялямяси...)

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

1.4 “Malların uçotunun aparılması” Jurnalı

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Okna Pomoshь

Учет товаров (01.01.08-31.12.08)

	Tarix	Sənəd	Nömrə	İnformasiya	Məbləğ	Hesab	Hesabın məblə...
✓	31.01.08	Mal satışı	08/0001	QSC Bank Standard	5,900.00		
✓	31.01.08	Mal satışı	08/0002	Först Real Esteyt Lii	590.00		
✓	31.01.08	Mal satışı	08/0003	AB Skybell MMC	590.00		
✓	05.02.08	Mal satışı	08/0004	SINTEKS MMC	1,274.40		
✓	05.02.08	Mal satışı	08/0005	Alianz Grup MMC	10,325.00		

Комментарий: Yanvar-2008

Bağlamaq Xəreket... Reestr

Учет товаров (01.01.08-31...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Jurnalda lazım olan sənədi seçirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Учет товаров (01.01.08-31.12.08)]

Файл Действия Операции Sorgu kitabcaları Jurnallar Hesabatlar Servis Okna Pomuq

М M+ M-

Tarix	Sənəd	Nömrə	Informasiya	Məbləğ	Hesab	Hesabın məbləği
31.01.08	Məl satışı	08/0001	QSC Bank Standard KB	5,900.00		
31.01.08	Məl satışı	08/0002	Först Real Esteyt Limited MMC	590.00		
31.01.08	Məl satışı	08/0003	AB Skybell MMC	590.00		
05.02.08	Məl satışı	08/0004	SINTEKS MMC	1,274.40		
05.02.08	Məl satışı	08/0005	Alia nz Grup MMC	10,325.00		

**Sənədin novunun seçilməsi**

- Məl məd. (Postuplerie tovarov)
- Təchizatçıya qaytarılması (Vozvrat postavhiku)
- Məl yerdəyiş. (Peremeherie tovarov)
- Məl satışı (Raxodnae nakladnae)
- Alıcı qaytarılması (Vozvrat Tovarov Ot Pokupatelya)
- Məl silin. (Spisaniie tovarov)
- Ost.tovarov (Ostatki tovarov)
- Ost.60,62 (Ostatki po sçetam 60, 62)

OK  
İnkər  
Kömək

Комментарий: Yanvar-2008

Bağla məq Xəreket... Reestr

Учет товаров (01.01.08-31...

Для получения подсказки нажмите F1

TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Qeyd edilmiş sənədə daxil olaraq məlumatları bazadan daxil edirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Расходная накладная - 08/0005]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Oyna Pomosh

R/s № 380300000001138 v "OSC Bank Standard" KB

**Təqdim edilmiş mal və xidmətlər №** 08/0005 05.02.08

Anbar: Osnovnoy skla Podrazd.: Ofis Hərəkatın növü: Realizasiya

Alıcı: Allianz Grup MMC Avansın hesabl. variantı: ne zaçitvatq

Müqavilə: H/F № 08/0005 VHF GD № 29615 Hesab46: 46

Müqavilənin valyutası: AZN Məzənnə: 1.0000 ƏDV-in dərəcəsi: 18% Seçim

№	Malın və ya xidmətin adı	Miqdar	Qiymət	Məbləğ	ƏDV	Cəmi
1	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
2	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
3	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
4	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
5	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
6	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
7	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
8	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
9	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
10	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50

Yekun olaraq: 10.325-00. man. məbləğində mal və xidmətlər (xidmət göstərilib) həcminin ƏDV: 1.575-00 man.

Şərh: 02.01.2008-ci il tarixli müqavilə

Yazmaq OK Bağla Çap

Учет товаров (01.01.08-31.1... Расходная накладная - 08/...

Для получения подсказки нажмите F1 TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Bundan sonra VHF, qaimə fakturanın və işin təhvil-təslim aktının “Çap formasını çıxardırıq”

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Расходная накладная - 08/0005]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Okna Pomosh

R/s № 380300000001138 v "OSC Bank Standard" KB

**Təqdim edilmiş mal və xidmətlər №** 08/0005 05.02.08

Anbar: Osnovnoy skla Podrazd.: Ofis Hərəkatın növü: Realizasiya

Alıcı: Allianz Grup MMC Avansın hesabı variantı: ne zaçitvatq

Müqavilə: H/F № 08/0005 VHF.GD № 29615 Hesab46: 46 . .

Müqavilənin valyutası: AZN Məzənə: 1.0000 ƏDV-in dərəcəsi: 18% Seçim

№	Malın və ya xidmətin adı	Miqdar	Qiymət	Məbləğ	ƏDV	Cəmi
1	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
2	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
3	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
4	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
5	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
6	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
7	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
8	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
9	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50
10	Hüquqi xidmət	1.000	875.00	875.00	157.50	1,032.50

Yekun olmağ: 10.325-00. man. məbləğində mal və xidmət (xidmət ödənilib) həcminin ƏDV: 1.575-00 man.

Şərhi: 02.01.2008-ci il tarixli müqavilə

Yazmaq OK Bağla Çap

Çap formasını çıxardırıq:

- Qaimə fakturanın çapı
- Görülmiş işlərin aktının çapı
- VHF-in çapı

Учет товаров (01.01.08-31.1... Расходная накладная - 08/...

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Yerinə yetirilmiş işlərin, təqdim edilmiş xidmətlərin təhvil-təslim Aktının çapı:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Печать акта \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

"Nümunə" MMC

**08/0005 sayılı AKT**  
5 Fevral 2008 II

Sifarişçi: Alianz Grup MMC

No	Xidmətlərin növü	Miqdar	Qiymət	Məbləğ
1	Hüquqi xidmət	1.000	875-00	875-00
2	Hüquqi xidmət	1.000	875-00	875-00
3	Hüquqi xidmət	1.000	875-00	875-00
4	Hüquqi xidmət	1.000	875-00	875-00
5	Hüquqi xidmət	1.000	875-00	875-00
6	Hüquqi xidmət	1.000	875-00	875-00
7	Hüquqi xidmət	1.000	875-00	875-00
8	Hüquqi xidmət	1.000	875-00	875-00
9	Hüquqi xidmət	1.000	875-00	875-00
10	Hüquqi xidmət	1.000	875-00	875-00
<b>Cəmi:</b>			<b>8750-00</b>	
<b>Cəmi ƏDV:</b>			<b>1575-00</b>	
<b>Yekunu:</b>			<b>10325-00</b>	

Ümumi göstərilən xidmətlərin məbləği: On min üç yüz iyirmi beş manat 00 qəp. , o cümlədən ƏDV - Bir min beş yüz yetmiş beş manat 00 qəp.

Yuxarıda sadalanan xidmətlər bütövlükdə və müddətdə yerinə yetirilmişdir. Sifarişçi göstərilmiş xidmətlərin həcminə, keyfiyyətinə və müddətinə iddya etmir.

İcraçı: \_\_\_\_\_ Sifarişçi: \_\_\_\_\_  
imza imza  
M.Y. M.Y.

Учет товаров [01.01.08-31.1... | Расходная накладная - 08/0... | Печать акта \*

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

VHF-in çapı (bunun üçün başqa vasitələrdən (əllə yazı və Excel proqramı) istifadə etməyə heç bir lüzum yoxdur. Baza siz tərəfdən seçilmiş sifarişçi və sizin təşkilat barədə məlumatları lazım olan yerə yerləşdirir, sizdən sadəcə VHF-in blankını printerə yerləştirərək “Çap” düym. işə salmaq tələb edilir.

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Таблица \*]

Печать... След. Пред. 2 Стр Развернуть Свернуть Закреть

"Nümune" M M C

5 Fevral 2008 il

"Nümune" M M C, VÖEN: 1700000000  
 38030000001138, "QSC Bank Standard" KB Bakı şəhəri, 505237, 0137010003944, 9900006801, MOSZAZ22,  
 Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialı, 01.01.07, 17700001301  
 Alırsız Grup MMC  
 VÖEN 1401036811  
 02.01.2008-ci il tarixli müqavilə  
 08/0005 sayılı Hesaba əsasən

1	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
2	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
3	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
4	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
5	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
6	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
7	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
8	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
9	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
10	Hüquqi xidmət	saat	1	875.00	875.00	875.00	875.00	157.50	1,032.50
				8,750.00	8,750.00	8,750.00		1,575.00	10,325.00

Hüseynov Turqay İmamqulu oğlu

Məhdili Vəfa İdris qızı

Стр. 1

ТА: 01.01.02 00:00:00

БИ: 2007 г.

ТП:



Aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Мал сатышы) - 08/0005]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Дата: 05.02.08 №: 08/0005 Сумма: 0.00 Содержание: Малларын сатышы

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	
									НЖ
1	62.1	Аlianz Grup MMC Н/Ф № 08/0005 VHF GD № 296157	46						10,325.00
								ТО	
2	46		68.2						1,575.00
								ТО	

Комментарий: 02.01.2008-жи ил тарихли мцгавила

Записать ОК Закрьль

Учет товаров (01.01.08-31.1... Операция (Мал сатышы) - ...

Для выбора значения нажмите клавишу F4. ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Müqavilənin valyutasını USD və yaxud başqa bir valyuta seçdikdə sənəddə əlavə sütunlar əlavə edilir və siz dəyəri həm USD həm də Milli bankın müvafiq kursuna əsasən AZN ilə də görə bilərsiniz:

**1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Расходная накладная - 08/0005]**

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

R/s № 380300000001138 v "QSC Bank Standard" KB

**Təqdim edilmiş mal və xidmətlər №** 08/0005 05.02.08

Arbar: Osnovnoy skla Podrazd.: Ofis Hərəkatın növü: Realizasiya

Alıcı: Allianz Grup MMC Avansın hesabı variantı: ne zaçitvatq

Müqavilə: H/F № 08/0005 VHF GD № 29615 Hesab46: 46

Müqavilənin valyutası: USD Məzənnə: 0.8453 ƏDV-in dərəcəsi: Vergisi Seçim

№	Malın və ya xidmətin adı	Miqdar	Qiymət (yaln)	Qiymət	Məbləğ (yaln)	Məbləğ	ƏDV (yaln)	ƏDV	Cəmi (yaln)	Cəmi
1	Hüquqi xidmət	1.000	875.00	739.64	875.00	739.64			875.00	739.64

**Yekun olaraq: 739.64 man. məbləğində mal və xidmət (xidmət ödənilib) həmçinin ƏDV: 0.00 man.**

Şərhi: 02.01.2008-ci il tarixli müqavilə

Yazmaq OK Bağla Çap

Учет товаров (01.01.08-31.1... Расходная накладная - 08/...

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Yerinə yetirilmiş işlərin, təqdim edilmiş xidmətlərin təhvil-təslim Aktının çapı

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Печать акта \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Печать акта \*]

"Nümunə" MMC

**08/0005 sayılı AKT**  
5 Fevral 2008 il

Sifarişçi: Alianz Grup MMC

No	Xidmətlərin növü	Miqdar	Qiymət	Məbləğ
1	Hüquqi xidmət	1.000	739-64	739-64
			<b>Cəmi:</b>	<b>739-64</b>
			<b>ƏDV-siz.</b>	<b>-</b>
			<b>Yekunu:</b>	<b>739-64</b>

Ümumi göstərilən xidmətlərin məbləği: Yeddi yüz otuz doqquz manat 64 qəp. , o cümlədən ƏDV - Sifr manat 00 qəp.

Yuxarıda sadalanan xidmətlər bütövlükdə və müddətdə yerinə yetirilmişdir. Sifarişçi göstərilmiş xidmətlərin həcmine, keyfiyyətinə və müddətinə iddya etmir.

İcraçı: \_\_\_\_\_ Sifarişçi: \_\_\_\_\_  
imza imza

M.Y. M.Y.

Учет товаров [01.01.08-31.1...] Расходная накладная - 08/0... Печать акта \*

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Мал сатышы) - 08/0005]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Дата 05.02.08 № 08/0005 Сумма 0.00 Содержание Малларын сатышы

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма
1	62.2	Alianz Grup MMC H/F № 08/0005 VHF GD № 296157	46		USD 0.8453		875.00	739.64
								NЖ
								ТО

Комментарий: 02.01.2008-жи ил тарихли мдгавиля

Записать ОК Закрьть

Учет товаров (01.01.08-31.1...) Операция (Мал сатышы) - ...

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



Qeyd edilmiş sənədə daxil olaraq məlumatları bazadan daxil edirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Xidmetin gostermesi - 000001]
Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Okna Pomosh

...
...
...

**Xidmetin taqdim edilməsi haqqında akt №** 000001 07.01.08

Kontraqent: AB Skybell MMC Avansın hes. variantı ne zaçitvatq

Müqavilə: VHF GC № 564396 Öd. mənb. verginin dərəcəsi: ... X

Мүгавиленин валютасы: Договор Verginin hesabı: ...

Kreditor borc üzrə hesab: 76 . 1 .  ƏDV-in əvəzləşdirilməsi ƏDV-in dərəcəsi: 18%

№	Bölmə	Xərc növü	Mikdar	Qiymət	Məbləğ	ƏDV	Sən i
1	Ofis	Internet xərci	1.000	59.32	59.32	10.68	70.00

**Всего: 70.00, в т.ч. НДС: 10.68, без налогов: 59.32**

Şərh: 2008-ci ilin Nfınrk ayı üçün danışiq haqqı

Yazmaq
Çap
OK
Əgla
Hərəkət...
Seçim
Təmizlə

Учет товаров (01.01.08-31.1.1...)
Журнал документов Услуги ...
Xidmetin gostermesi - 000...

Для получения подсказки нажмите F1
TA: 01.01.02 00:00:00
БИ: 2007 г.
ТП:

Yerinə yetirilmiş xidmətlərin təhvil-təslim Aktının çapı:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Печать акта \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

"Nümunə" MMC  
VÖEN: 1700000000  
Adres: C.Cabbarlı 40, tel.: 4 92 62 50

**Akt № 000001**

07.01.08

Xidmət göstərən: AB Skybell MMC  
VÖEN: 1300063111

No	Görülmiş işin, göstərilmiş xidmətin adı	Miqdar	Qiymət, \$	Qiymət, man.	Məbləğ, \$	Məbləğ, man.
1	İnternet xərci	1.000	59-32	59-32	59-32	59-32
<b>Cəmi:</b>					<b>59-32</b>	<b>59-32</b>
<b>Cəmi ƏDV:</b>					<b>10-68</b>	<b>10-68</b>
<b>Yekun (ƏDV daxil olmaqla):</b>					<b>70-00</b>	<b>70-00</b>

Ümumilikdə göstərilmiş xidmətlərin dəyəri: Yetmiş manat 00 qep., həmçinin ƏDV - On manat 68 qep.

Yuxarıda qeyd olunmuş xidmətlər vaxtında və tam yerinə yetirilmişdir. Sifarişçi göstərilmiş xidmətlərin həcmine, keyfiyyətinə və vaxtında təqdim edilməsinə görə heç bir iddia etmir.

İsraçı: \_\_\_\_\_ Sifarişçi: \_\_\_\_\_  
M.Y. M.Y.

Журнал документов Услуги ... Xidmətin göstərilməsi - 000001 Печать акта \*

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Кянар тяш хидматляр) - 000001]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomosh

Дата 07.01.08 № 000001 Сумма 59.32 Содержание 2008-жи илин Нфтмфк айы ццн даныш

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	НЖ
1	20	Интернет харжи Офис	76.1	АБ Скийбелл ММЖ VHF GC № 564396				59.32	
2	19.1	АБ Скийбелл ММЖ VHF GC № 564396	76.1	АБ Скийбелл ММЖ VHF GC № 564396				10.68	ТО

Комментарий: 2008-жи илин Нфтмфк айы ццн данышыг шаггы

Записать OK Закрыть

Журнал документов Услуги ... Операция (Кянар тяш хид...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



1.6 “Avans hesabatı” Jurnalı:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Авансовые отчеты (01.01.00-31.12.08)]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Okna Pomosh

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Авансовые отчеты (01.01.00-31.12.08)]

Tarix	Nömrə	Məbləğ	Adı
31.01.06	000001	92.00	Huseynov Turqay İmamqulu oğlu
13.02.06	000002	91.30	Huseynov Turqay İmamqulu oğlu
03.03.06	000003	92.50	Huseynov Turqay İmamqulu oğlu
03.04.06	000004	142.90	Huseynov Turqay İmamqulu oğlu
02.05.06	000005	266.30	Huseynov Turqay İmamqulu oğlu
31.05.06	000010	352.20	Əzizov Novruz Sərdar oğlu
02.06.06	000006	10.00	Əzizov Novruz Sərdar oğlu
30.06.06	000007	474.32	Əzizov Novruz Sərdar oğlu
03.07.06	000008	10.00	Əzizov Novruz Sərdar oğlu
31.07.06	000011	218.80	Əzizov Novruz Sərdar oğlu
31.08.06	000014	275.71	Əzizov Novruz Sərdar oğlu
30.09.06	000015	353.10	Əzizov Novruz Sərdar oğlu
31.10.06	000016	118.44	Əzizov Novruz Sərdar oğlu
30.11.06	000012	730.03	Əzizov Novruz Sərdar oğlu
30.12.06	000013	9,295.00	Əzizov Novruz Sərdar oğlu
31.12.06	000017	325.59	Əzizov Novruz Sərdar oğlu
26.01.07	000001	200.00	Hüseynov Kamran Əli oğlu
31.01.07	000002	114.00	Əzizov Novruz Sərdar oğlu
28.02.07	000003	144.00	Əzizov Novruz Sərdar oğlu
12.03.07	000005	10,000.00	Əzizov Novruz Sərdar oğlu
29.03.07	000006	18,330.00	Əzizov Novruz Sərdar oğlu
31.03.07	000004	364.00	Əzizov Novruz Sərdar oğlu
26.04.07	000007	550.00	Əzizov Novruz Sərdar oğlu
31.10.07	000009	8,216.00	Əzizov Novruz Sərdar oğlu
21.11.07	000008	2,896.00	Əzizov Novruz Sərdar oğlu

Maliye Təsərufat xərcləri

Комментарий:

Bağlamaq Xəreket... Reestr

Авансовые отчеты (01.01....

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Qeyd edilmiş sənədə daxil olaraq “üz tərəfdəki” məlumatları bazadan daxil edirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Avans hesabatı - 000008 \*]

Файл Действия Операции Sorgu kitabcaları Journallar Hesabatlar Сервис Окна Помощь

Лицевая сторона | Оборотная сторона

Avans hesabatının növü  
 marət (po Kt 71.1)  
 valyuta (po Kt 71.2)

**Avans hesabatı №** 000008 **от** 21.11.07

Әмәкдаш: Әзизов Новруз Сәрдәр оғлу

Avansın təyinatı: Məliyyə təsərufat xərcləri

Alınb (kimdən, tarix, məbləğ)

1.	Kassadan		0.00
2.			0.00
3.			0.00

Əvvəlki avans  
 Qalıq  
 Artıq xərclənən  
 22307.79  
 Göstər

Əlavə  sənədlər  vərəqdə

**Cəmi alınb:** 0-00  
**İstifadə edilib:** 2,896-00  
**Qalıq:** 19,411-79

Şərh:

Yazmaq Çap OK Bağla Hərəkət...

Авансовые отчеты (01.01.00... | Avans hesabatı - 000008 \*

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Sonra “Əks tərəfinə” daxil olaraq məlumatları daxil edirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Аванс hesabati - 000008 \*]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Лицевая сторона    Обратная сторона

№	Sən. state	Sən. növü	Mühab. Hesab	Subk.1 növü	Subkonto1	Miqdar	Hesabatın sənədi
	Sənəd	Tarixdən		Subk.2 növü	Subkonto2		Alınmış məbləğ
	Tarixədək	Subk.3 növü		Subkonto3	Həncimə ƏDV		
1	Hesaba mədaxil	4	51	Bank Hesabları	H/H "UNIBANK" KB	2,896.00	
		21.11.07				2,896.00	
		..					
<b>Cənialımb:</b>						<b>0-00</b>	
<b>İstifadə edilib:</b>						<b>2,896-00</b>	
<b>Qalıq:</b>						<b>19,411-79</b>	

Şərh:

Yazmaq    Qar    OK    Bağla    Hərəkət...

Авансовые отчеты (01.01.00...)

Аванс hesabati - 000008 \*

Для получения подсказки нажмите F1      TA: 01.01.02 00:00:00      БИ: 2007 г.      ТП:

“Avans hesabatının” çapı:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Авансовый отчет \*]

Печать След Пред 2 Стр Развернуть Свернуть Закрыть

Тəşkilat	<b>"Nümunə" MMC</b>		form № 807
Şöbə	Ofis	vəzifə	tarix 21.11.07
Sex		sənəti	Administrator
Soyadı, adı, atas.	<b>Əzizov Novruz Sərdar oğlu</b>		
AVANS HESABATI N	000008	21.11.07	
Avansın məzmunu	<b>Maliyyə təsərrüfat xərcləri</b>		
Qalıq	avval. avans	Məbləğ	Xərclərin məqsədə uyğun olmasını təsdiq edirəm:
Artıq xərc		22307-79	21 Noyabr 2007 il
Alınıb(kimdən, tarix)			
1. Kassadan			<b>İmza</b>
2.			<b>Hesabat yoxlanılıb</b>
3.			Bölmə ..... \$ ..... st. ....
Cəmi alınıb			Təsdiq olunmağ. <b>2896-00</b>
Xərclənib		<b>2896-00</b>	..... 200 ... il
Qalıq		<b>19411-79</b>	<b>Mühasib</b>
Artıq xərc			<b>Mühasib</b>
Əlavə sənəd. sayı: 0			Hesabatın məbləğini təsdiq edirəm: <b>İki min səkkiz yüz doxsan altı manat 00 qəp.</b>
Qaytarılmış qalığın	məbləği	<b>19411-79</b>	№-i, ..... 200 .. il tarixli xəzinə orderi üzrə
Artıq xərcin			..... 200 .. il <b>İmza</b> Sənədlərin siyahısı rəxədədir
<b>Tarix</b>	<b>Sənədin sıra №-si</b>	<b>Kimə, nəyə və hansı sənədə görə ödənməmişdir</b>	<b>Məbləğ</b>
21.11.07	4.	Hesaba mədaxil.	2896-00
		CƏMI.....	<b>2896-00</b>
<b>Təh-təl hesab şəxsin imzası</b>			

Стр. 1 TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Аванс.щесабаты) - 000008]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomosh

Дата 21.11.07 № 000008 Сумма 2,896.00 Содержание Авансовый отчет: Язизов Новруз Сярда

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	НЖ
1	51	Щ/Щ "УНИБАНК" КБ	71.1	Язизов Новруз Сярдар оьлу				2,896.00	
						Щесаба мядахил			СО

Комментарий:

Записать ОК Закрыть

Авансовые отчеты (01.01.00...) Операция (Аванс.щесабат...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

1.6 “Əmək Haqqı” Jurnalı 2-ki sənəddən ibarətdir: “Ə/H hesablaması” və “Ə/H ödənilməsi”:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Учет заработной платы (01.01.00-31.12.08)]

Файл Действия Операции Sorgu kitabcaclari Jurnallar Hesabatlar Servis Oyna Pomosh

Tarix	Sənəd	№	Söbə	Hesablandı	Ödənilib
01.08.06	Ə/H ödənilməsi	000007	Ofis		291.06
31.08.06	Ə/H hesablanması	000009	Ofis	300.00	
01.09.06	Ə/H ödənilməsi	000008	Ofis		283.30
29.09.06	Ə/H ödənilməsi	000009	Ofis		301.72
30.09.06	Ə/H hesablanması	000010	Ofis	320.00	
31.10.06	Ə/H hesablanması	000011	Ofis	350.00	
03.11.06	Ə/H ödənilməsi	000010	Ofis		330.82
30.11.06	Ə/H hesablanması	000012	Ofis	350.00	
01.12.06	Ə/H ödənilməsi	000011	Ofis		330.82
29.12.06	Ə/H ödənilməsi	000011	Ofis		330.82
31.12.06	Ə/H hesablanması	000011	Ofis	350.00	
31.01.07	Ə/H hesablanması	000000	Ofis	380.00	
13.02.07	Ə/H ödənilməsi	000000	Ofis		353.20
28.02.07	Ə/H hesablanması	000000	Ofis	520.00	
06.03.07	Ə/H ödənilməsi	000000	Ofis		469.40
31.03.07	Ə/H hesablanması	000000	Ofis	520.00	
16.04.07	Ə/H ödənilməsi	000000	Ofis		469.40
30.04.07	Ə/H hesablanması	000000	Ofis	640.00	
02.05.07	Ə/H ödənilməsi	000000	Ofis		577.40
31.05.07	Ə/H hesablanması	000000	Ofis	640.00	
05.06.07	Ə/H ödənilməsi	000000	Ofis		577.40
29.06.07	Ə/H ödənilməsi	000008	Ofis		577.40
30.06.07	Ə/H hesablanması	000008	Ofis	640.00	
31.07.07	Ə/H hesablanması	000007	Ofis	580.00	
31.07.07	Ə/H ödənilməsi	000007	Ofis		523.40
31.08.07	Ə/H hesablanması	000008	Ofis	530.00	
31.08.07	Ə/H ödənilməsi	000008	Ofis		477.70
28.09.07	Ə/H ödənilməsi	000009	Ofis		477.70
30.09.07	Ə/H hesablanması	000009	Ofis	530.00	
31.10.07	Ə/H hesablanması	000010	Ofis	240.00	

**Sənədin novunun seçilməsi**

Ə/H hesablanması (Naçislerle zarflat)  
 Ə/H ödənilməsi (Vipata zarflat iz kassi)

OK  
İrkar  
Kömək

Комментарий: Октябрь-2007

Учет заработной платы (01...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

“Ə/H hesablanması” sənədini açıq və sadəcə “hesabla” düyməsini basaraq Ə/H hesablanmasını, mühasibat yazılışının qurulmasını təmin edirik:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Emek haqqinin hesablanmasi - 000009]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

Hesablama cədvəli № 000009 30.09.07

Bölmə: Ofis Ayda olan günlərin sayı: 30

№	Əm əktaş	Günlər	Hesablanb	Bölgünc.	Məzuniyyət 1 Məzuniyyət 2	Ə/H tutulan GV Pen. Fondu	Sair Sair hesab	Tutulanlar Tutulanın hesabı Xərc maddəsi	Saatı Əlavə gör. işə görə
1	Qasimov Ibrahim Musa oğlu	30	60.00			4.20 1.80			
2	Məhərrəmov Oktay Əvəz oğlu	30	60.00			4.20 1.80			
3	Şirinov Fariz Eldar oğlu	30	60.00			4.20 1.80			
4	Hüseynov Kamran Əli oğlu	30	60.00			4.20 1.80			
5	Babayev Samir Qabil oğlu	30	70.00			5.60 2.10			
6	Məzarov Azər Balabəy oğlu	30	60.00			4.20 1.80			
7	Məhdili Vəfa İdris qızı	30	60.00			4.20 1.80			
8	Hüseynov Turqay İmamqulu oğlu	30							
9	Əzizov Novruz Sərdar oğlu	30	50.00			2.80 1.50			
10	Əliyev Muxtar Şamil oğlu	30	50.00			2.80 1.50			

Cəmi hesablanb: 530-00  
Şərh: Sentyabr-2007

Keçirmək Çap OK Bağla Hərəkət... Hesabla Təmizlə

Учет заработной платы (01....) Emek haqqinin hesablanma...

Для получения подсказки нажмите F1 TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Çap düyməsini basaraq 2-ki çap formasını görürük- “Hesablama cədvəli” və “hesablama vərəqələri”:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Emek haqqinin hesablanması - 000009]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

Hesablama cədvəli № 000009 30.09.07

Bölmə: Ofis Ayda olan günlərin sayı: 30

№	Əm əktaş	Günlər	Hesablanıb	Bölgünç.	Məzuniyyət 1	Ə/H tutulan GV Pen. Fondu	Sair Sair hesab	Tutulan	Saatı Əlavə gör. işə görə
					Məzuniyyət 2			Tutulanın hesabı Xərc maddəsi	
1	Qasimov Ibrahim Musa oğlu	30	60.00			4.20 1.80			
2	Məhərrəmov Oktay Əvəz oğlu	30	60.00			4.20 1.80			
3	Şirinov Fariz Eldar oğlu	30	60.00			4.20 1.80			
4	Hüseynov Kamran Əli oğlu	30	60.00			4.20 1.80			
5	Bəbəyev Samir Qabil oğlu	30	70.00			5.60 2.10			
6	Məzənov Azər Bəlabəy oğlu	30	60.00			4.20 1.80			
7	Məhdili Vəfa İdris qızı	30	60.00			4.20 1.80			
8	Hüseynov Turqay İmamqulu oğlu	30							
9	Əzizov Novruz Sərdar oğlu	30	50.00			2.80 1.50			
10	Əliyev Muxtar Şamil oğlu	30	50.00			2.80 1.50			

Cəmi hesablanıb: 530.00  
Şərhi: Sentyabr-2007

Keçirmək Çap OK Bağla Hərəkət... Hesabla Təmizlə

Учет зараб... Hesablama cədvəli Hesablama vərəqələri Emek haqqinin hesablanması...

TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



“Hesablama cədvəli” çap forması:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Расчетная ведомость № 000009 от 30.09.07 \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomoc

Sentyabr-2007

"Nümunə" MMC HESABLAMA CƏDVƏLİ N 000009 30.09.07

Ofis

NN	İşçi	Maaş	Xəstəlik	Məzuniyyət	Əlavə iş	Digər	Cəmi hesablanıb	Tutulan	Vergicari ay	Pensiya fondu	Cəmi tutulub	Ödəmə
1	Qasımov İbrahim Musa oğlu	60,00	-	-	-	-	60,00	-	4,20	1,80	6,00	54,00
2	Meherrəmov Oktay Əvəz oğlu	60,00	-	-	-	-	60,00	-	4,20	1,80	6,00	54,00
3	Şirinov Fəriz Eldar oğlu	60,00	-	-	-	-	60,00	-	4,20	1,80	6,00	54,00
4	Hüseynov Kamran Əli oğlu	60,00	-	-	-	-	60,00	-	4,20	1,80	6,00	54,00
5	Babayev Samir Qabil oğlu	70,00	-	-	-	-	70,00	-	5,60	2,10	7,70	62,30
6	Məzənov Azər Balabəy oğlu	60,00	-	-	-	-	60,00	-	4,20	1,80	6,00	54,00
7	Məhdili Vəfa İdris qızı	60,00	-	-	-	-	60,00	-	4,20	1,80	6,00	54,00
8	Hüseynov Turqay İsmətilulu oğlu	-	-	-	-	-	-	-	-	-	-	-
9	Əzizov Novruz Sərdar oğlu	50,00	-	-	-	-	50,00	-	2,80	1,50	4,30	45,70
10	Əliyev Muxtar Şamil oğlu	50,00	-	-	-	-	50,00	-	2,80	1,50	4,30	45,70
Cəmi:		530,00	-	-	-	-	530,00	-	36,40	15,90	52,30	477,70

**Pensiya fondu təşkilatdan 22%: 116,60**  
**Pensiya fondu Ə/H-dan 3%: 15,90**  
**Gəlir vergisi Ə/H-dan: 36,40**

Təsdiq edirəm

Direktor \_\_\_\_\_ (Hüseynov T.İ.)

Baş mühasib \_\_\_\_\_ (Məhdili V.İ.)

Учет заработной платы (01....) Emek haqqinin hesablanmasi ... Расчетная ведомость № 00...

Для получения подсказки нажмите F1 TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

“Hesablama vərəqələri” çap forması:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Расчетные листки к ведомости № 000009 от 30.09.07 \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

M M+ M-

### Hesab vərəqəsi Sentyabr 2007 il

Qasımov İbrahim Musa oğlu  
maaş: 60, vəzifə: Hüquqşünas, şöbə: Ofis

Maaş	60,00	Tutulan	0,00
Xəstəlik	0,00	Vergi cari ay	4,20
Məzuniyyət	0,00	Pensiya fondu	1,80
Əlavə iş	0,00		
Digər	0,00		
Cəmi hesablanıb	60,00	Cəmi tutulub	6,00

**Ödəmə: 54,00**

---

### Hesab vərəqəsi Sentyabr 2007 il

Məhərrəmov Oktay Əvəz oğlu  
maaş: 60, vəzifə: Hüquqşünas, şöbə: Ofis

Maaş	60,00	Tutulan	0,00
Xəstəlik	0,00	Vergi cari ay	4,20
Məzuniyyət	0,00	Pensiya fondu	1,80
Əlavə iş	0,00		
Digər	0,00		
Cəmi hesablanıb	60,00	Cəmi tutulub	6,00

**Ödəmə: 54,00**

---

### Hesab vərəqəsi Sentyabr 2007 il

Şirinov Fəriz Eldar oğlu  
maaş: 60, vəzifə: Hüquqşünas, şöbə: Ofis

Maaş	60,00	Tutulan	0,00
Xəstəlik	0,00	Vergi cari ay	4,20
Məzuniyyət	0,00	Pensiya fondu	1,80
Əlavə iş	0,00		
Digər	0,00		
Cəmi hesablanıb	60,00	Cəmi tutulub	6,00

Учет заработной платы (01....) Emek haqqinin hesablanmasi ... Расчетные листки к ведом...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Я/Щ щесаблинмасы) - 000009]

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

Дата: 30.09.07 №: 000009 Сумма: 530.00 Содержание: Начисление заработной платы

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	
									НЖ
1	20	Ямяк шаггы хяржи Офис	70	Гасымов Ибрахим Муса озлу					60.00
2	70	Гасымов Ибрахим Муса озлу	68.1						4.20
3	70	Гасымов Ибрахим Муса озлу	69.1						1.80
4	20	Ямяк шаггы хяржи Офис	70	Мящяррямов Октай Явез озлу					60.00
5	70	Мящяррямов Октай Явез озлу	68.1						4.20
6	70	Мящяррямов Октай Явез озлу	69.1						1.80
7	20	Ямяк шаггы хяржи Офис	70	Ширинов Фариз Елдар оьлу					60.00
8	70	Ширинов Фариз Елдар оьлу	68.1						4.20
9	70	Ширинов Фариз Елдар оьлу	69.1						1.80
10	20	Ямяк шаггы хяржи Офис	70	Щцсейнов Камран Яли оьлу					60.00

Комментарий: Sentyabr-2007

Записать ОК Закрьть

Учет заработной платы (01....) Операция (Я/Щ щесаблин...

Для выбора значения нажмите клавишу F4. ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

“Ə/H ödənilməsi” sənədini açıq və sadəcə “doldur” düyməsini basaraq Ə/H ödənilməsini (kassa ilə), mühasibat yazılışının qurulmasını təmin edirik:

**1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Emek haqqinin kassadan odenisi - 000009]**

Файл Действия Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Окна Помощь

Ө/Һ ödənilməsi:  28.09.07

Ödənişin təyinatı:

Bölmə:

№	Əməkdaşın adı	Ödənişə təədim edilib
1	Eəbayev Samir Qabil oğlu	62.30
2	Qasimov İbrahim Musa oğlu	54.00
3	Məzənov Azar Ələbəy oğlu	54.00
4	Mehdili Vəfa İdris qızı	54.00
5	Məhərrəmov Oktay Əvəz oğlu	54.00
6	Şirinov Fəriz Ədar oğlu	54.00
7	Hüseynov Kamran Əli oğlu	54.00
8	Əzizov Novruz Sərdar oğlu	45.70
9	Əliyev Muxtar Şamil oğlu	45.70

**Yekun olaraq ödənilsin:** 477.70

Şərh:

Yazmaq Çap OK Bağla Hərəkət... Doldur Təmizlə

Учет заработной платы (01....) Emek haqqinin kassadan od...

Для получения подсказки нажмите F1

ТА: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

“Ə/H ödənişi cədvəli” çap forması (üzü):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Платежная ведомость \*]

Печать... След. Пред. 2 Стр. Развернуть Свернуть Закрыть

Тəşkilat "Nümunə" M M C  
Şöbə Ofis

Yəzinasinə vaxtında ödəmək üçün  
28.09.07 -dən 28.09.07 -dək.  
Dörd yüz yetmiş yeddi manat 70 qəp.  
(477 man. 70 qəp.)

Rəhbər \_\_\_\_\_ (Hüseynov T.i.)  
imza

Baş mühasib \_\_\_\_\_ (Mehdili V.i.)  
imza

Ə / H verilmə tarixi 28.09.07-ci il

**ÖDƏNİŞ CƏDVƏLİ N 000009**  
**Sentyabr-2007**

Стр. 1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Arxa tərəfi:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Платежная ведомость \*]

Печать... След. Пред. 2 Стр. Развернуть Свернуть Зкрыть

(Davami) List2

Nr№	Tabel nömrəsi	Soyadı, A., A.	Məbləğ, man. qəp.	İmza	Qeyd
1	2	3	4	5	6
1	00000005	Babayev Samir Qabil oğlu	62-30		
2	00000012	Qasimov İbrahim Musa oğlu	54-00		
3	00000001	Mazanov Azer Balabey oğlu	54-00		
4	00000004	Mehdili Vəfa İdris qızı	54-00		
5	00000010	Mehərrəmov Oktay Əvəz oğlu	54-00		
6	00000006	Şirinov Fəriz Eldar oğlu	54-00		
7	00000007	Hüseynov Kamran Əli oğlu	54-00		
8	00000002	Əzizov Novruz Sərdar oğlu	45-70		
9	00000008	Əliyev Muxtar Şamil oğlu	45-70		

Vərəqin sayı 2

Mövqüd ödəniş cədvəl üzrə  
 ödənilmişdir manat \_\_\_\_\_  
 \_\_\_\_\_ ( \_\_\_\_\_ man. \_\_\_\_\_ qəp.)  
 və depozitə qoymaq \_\_\_\_\_  
 \_\_\_\_\_ ( \_\_\_\_\_ man. \_\_\_\_\_ qəp.)

Ödənilən şəxsi \_\_\_\_\_ imza \_\_\_\_\_  
 Yoxlamışdır mühasib \_\_\_\_\_ (Mehdili V.İ.) imza \_\_\_\_\_  
 28.09.07-ci il

Стр. 2 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Я/Щ юданилмяси) - 000009]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Дата: 28.09.07 №: 000009 Сумма: 477.70 Содержание: Выплата зарплаты

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	
									НЖ
1	70	Бабайев Самир Габил оьлу	50.1						62.30
2	70	Гасымов Ибрахим Муса оьлу	50.1					ЗП	54.00
3	70	Мазанов Азяр Балабй оьлу	50.1					ЗП	54.00
4	70	Мешдили Вяфа Идрис гызы	50.1					ЗП	54.00
5	70	Мящяррямов Октай Явяз оьлу	50.1					ЗП	54.00
6	70	Ширинов Фариз Елдар оьлу	50.1					ЗП	54.00
7	70	Щсейнов Камран Яли оьлу	50.1					ЗП	54.00
8	70	Язизов Новруз Сярдар оьлу	50.1					ЗП	45.70
9	70	Ялийев Мухтар Шамил оьлу	50.1					ЗП	45.70

Комментарий: Sentyabr-2007

Записать ОК Закрьть

Учет заработной платы (01....) Операция (Я/Щ юданилмяс...

Для выбора значения нажмите клавишу F4. NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

1.7 “Kassa” Jurnalı 2-ki sənəddən ibarətdir: “Kassa mədaxil orderi” və “Kassa məxaric orderi”:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Касса (01.01.00-31.12.08)]

Файл Действия Операции Sorgu kitabçaları Jurnallar Hesabatlar Servis Okna Pomoc

1С:Предприятие

Tarix	Sənəd	Nömrə	Mədaxil	Məxaric	M/H	Kimdən yaxud kimə	Əsas
11.10.07	Kassa məxaric	00000048		5,000.00	71.1	Əzizov Novruz Sərdar oğlu	Maliyyə təsərfat xərcləri
23.10.07	Kassa mədaxil	810621	2,000.00		51	Hüseynov Turqay İmamqulu oğlu	Təsərfat x., Kənar idarəçi 30%
23.10.07	Kassa məxaric	00000049		2,000.00	71.1	Əzizov Novruz Sərdar oğlu	Maliyyə təsərfat xərcləri
31.10.07	Kassa mədaxil	810622	8,216.00		71.1	Əzizov Novruz Sərdar oğlu	Kassaya mədaxil
13.11.07	Kassa mədaxil	810629	11,410.00		51	Hüseynov Turqay İmamqulu oğlu	Təsərfat x., Kənar idarəçi 30%
17.12.07	Kassa mədaxil	810628	14,250.00		51	Hüseynov Turqay İmamqulu oğlu	Təsərfat x., Kənar idarəçi 30%
27.12.07	Kassa mədaxil	810630	10,800.00		51	Hüseynov Turqay İmamqulu oğlu	Təsərfat x., Kənar idarəçi 30%
28.12.07	Kassa mədaxil	810631	2,820.00		52	Hüseynov Turqay İmamqulu oğlu	Təsərfat x., Kənar idarəçi 30%

**Sənədin novunun seçilməsi**

Kassa mədaxil (Prihodny kassoviy order)

Kassa məxaric (Rasxodny kassoviy order)

OK

İnkar

Kömək

Комментарий:

Bağla məq Xəreket... Reestr Kassa kitabçası (AZM) Kassa kitabçası (val)

Касса (01.01.00-31.12.08)

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



Qeyd edilmiş sənədə daxil olaraq məlumatları bazadan daxil edirik (Manat kassası 50.1):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Kassa medaxil orderi - 810621]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Kassa medaxil orderi № 810621 23.10.07

Mühəbiyyəşən hesab, analitika

Mühəbiyyəşən hesab: 51 ...

Bank Hesabları H/H "QSC Bank Standard"

Kassa...

manat (Dt 50.1)

valyuta (Dt 50.2)

Kimdən dax ed. Huseynov Turqay İmamqulu oğlu

Əsas: Təsərrüfat x., Kənar idarəçi 30%

Əlavə:

Məbləğ: 2,000.00  Mühəsibat yaz. form-maq

Mətnə əDV-ni göstərmək ƏDV dərəcəsi: vergisiz ( ... ) ƏDV: 0.00

Məbləğ valyutada: 0.00 Şərh:

Yazmaq Çap OK Bağla Hərəkət...

Kassa (01.01.00-31.12.08) Kassa medaxil orderi - 8106...

Для выбора значения нажмите клавишу F4. NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

50.2-ci hesabı seçərək bizə “valyuta kassası” ilə işləmək üçün əlavə panellər açılır:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Kassa medaxil orderi - 810621 \*]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Okna Pomosh

Kassa medaxil orderi № 810621 23.10.07

Mühəbirleşən hesab, analitika

Mühəbirleşən hesab: 51 ...

Bank Hesabları H/H "QSC Bank Standard"

Kassa...

manat (Dt 50.1)

valyuta (Dt 50.2)

Valyuta, məzənnə

USD ...

0.8554

Kimdən dax ed. Huseynov Turqay İmamqulu oğlu

Əsas: Təsərrüfat x., Kənar idarəçi 30%

Əlavə:

Məbləğ: 2,000.00

Mühəsibat yaz. form-maq

Mətnə əDV-ni göstərmək

ƏDV dərəcəsi: Vergisiz ( ... )

ƏDV: 0.00

Məbləğ valyutada: 0.00

Şərh: Vergisiz (əDV)

Yazmaq Çap OK Bağla Hərəkət...

Kassa (01.01.00-31.12.08) Kassa medaxil orderi - 8106...

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

“Kassa mədəxi orderinin” çap forması. (bunun üçündə həmçinin başqa vasitələrdən (əllə yazı və Excel proqramı) istifadə etməyə heç bir lüzum yoxdur. Baza siz tərəfdən seçilmiş məlumatları lazım olan yerə yerləşdirir, və siz sadəcə hazır blanki printerə yerləştirərək “Çap” düyməsini işə salırsınız.)

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Печать приходного кассового ордера \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

23 Oktyabr 2007 il  
Huseynov Turqay İmamqulu oğlu  
Təsərufat x., Kənar idarəçi 30%  
2,000.00 - İki min manat 00 qəp.

23 Oktyabr 2007 il  
Huseynov Turqay İmamqulu oğlu  
Təsərufat x., Kənar idarəçi 30%  
2,000.00 - İki min manat 00 qəp.

Касса (01.01.00-31.12.08) Kassa medaxil orderi - 810621 Печать приходного кассов...

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir (manat kassası 50.1):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Касса мядахил) - 810621]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Servis Okna Pomoshь

М М+ М-

Дата: 23.10.07 №: 810621 Сумма: 2,000.00 Содержание:

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	
									НЖ
1	50.1		51	Щ/Щ "ГСЖ Банк Стандарт"					2,000.00
						Мядахил:Тясяруфат х., Кянәр Идарячи 30%			БК

Комментарий:

Записать ОК Закрыть

Касса (01.01.00-31.12.08) Операция (Касса мядахил)...

Для выбора значения нажмите клавишу F4. NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir (valyuta kassası 50.2):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Касса мядахил) - 810621]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Дата: 23.10.07 №: 810621 Сумма: 1,710.80 Содержание:

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	
									НЖ
1	50.2		51	Щ/Щ "ГСЖ Банк Стандарт"	USD 0.8554		2,000.00		1,710.80
						Мядахил:Тясяруфат х., Кянар Идарячи 30%			БК

Комментарий:

Записать ОК Закрьть

Касса (01.01.00-31.12.08) Операция (Касса мядахил)...

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

“Kassa məxaric orderi” sənədini aşırəq:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Расходный кассовый ордер - 00000049]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

71 .1 .

İşçilər Əzizov Novruz Sərdar oğlu

Kassa...  
 manet (Kt 50.1)  
 valyuta (Kt 50.2)

Verin: Əzizov Novruz Sərdar oğlu

Əsas: Məliyyə təsərrüfat xərcləri

Əlavə:

Sənədə əsasən: pasport AZE N03546979, verilib Yasamal RPİ 18 İyun 2005 il

Məbləğ: 2,000.00  Mühəsibat yaz. form-maq

Şərh:

Yazmaq Çap OK Bağla Hərəkət...

Касса (01.01.00-31.12.08) Расходный кассовый орде...

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

50.2-ci hesabı seçərək bizə “valyuta kassası” ilə işləmək üçün əlavə panellər açılır:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Расходный кассовый ордер - 00000049 \*]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

71 .1 .

İşçilər Əzizov Novruz Sərdar oğlu

Kassa ...

manat (Kt 50.1)

valyuta (Kt 50.2)

Valöta, kurs

USD

0.8554

Verin: Əzizov Novruz Sərdar oğlu

Əsas: Məliyyə təsarufat xərcləri

Əlavə:

Sənədə əsasən: pasport AZE N03546979, verilib Yasamal RPİ 18 İyun 2005 il

Məbləğ: 2,000.00  Mühəsibat yaz. form-maq

Şərh:

Yazmaq Çap OK Bağla Hərəkət...

Касса (01.01.00-31.12.08) Расходный кассовый орде...

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

“Kassa məharic orderinin” çap forması:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Печать расходного кассового ордера \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomosh

Print Save Undo Redo Refresh Help M M+ M-

"Nümunə" M M C

MƏXARİC KASSA ORDERİ				Sənəd	Tarix
				00000049	23.10.07

Debet			Kredit	Məbləğ, man. qəp.		
şöbə kodu	müxbir hesabı	analitik uçotun kodu				
	71.1		50.2	2000-00		

Verilib: Əzizov Novruz Sərdar oğlu

Əsas: Maliyyə təsərrüfat xərcləri  
İki min manat 00 qəp.  
Əlavə:

**Rəhbər** \_\_\_\_\_ Huseynov Turqay İmamqulu oğlu  
imza

**Baş mühasib** \_\_\_\_\_ Mehdili Vefa İdris qızı  
imza

Aldı \_\_\_\_\_  
məbləğ yazı ilə \_\_\_\_\_ man. \_\_\_\_\_ qəp.

"\_\_" \_\_\_\_\_ 20 il \_\_\_\_\_ İMZA \_\_\_\_\_

Sənəd: pasport AZE N03546979, verilib Yasamal RPİ 18 İyun 2005 il  
alanın şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verilmə yeri və tarixi

**Verilib xəzinedar** \_\_\_\_\_ Huseynov Turqay İmamqulu oğlu  
imza

Касса (01.01.00-31.12.08) Расходный кассовый ордер ... Печать расходного кассов...

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



Aşağıdakı formada “mühasibat yazılışı verilir (manat kassası 50.1):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Касса мяхариж) - 00000049]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Дата: 23.10.07 №: 0000004 Сумма: 2,000.00 Содержание:

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	
									НЖ
1	71.1	Язизов Новруз Сярдар оьлу	50.1						2,000.00
						Мяхариж: Малийия тясаруфат хяржляри			БК

Комментарий:

Записать ОК Закрыть

Касса (01.01.00-31.12.08) Операция (Касса мяхариж)...

Для выбора значения нажмите клавишу F4. NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Aşağıdakı formada “mühasibat yazılışı verilir (valyuta kassası 50.2):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Операция (Касса мяхариж) - 00000049]

Файл Действия Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Дата: 23.10.07 №: 0000004 Сумма: 1,710.80 Содержание:

№	Дт	СубконтоДт	Кт	СубконтоКт	Валюта Курс	Кол-во Сод.Пров.	Вал.Сум.	Сумма	
									НЖ
1	71.1	Язизов Новруз Сярдар оьлу	50.2		USD 0.8554		2,000.00	1,710.80	
						Мяхариж: Малийия тясяруфат хяржляри			БК

Комментарий:

Записать ОК Закрыть

Касса (01.01.00-31.12.08) Операция (Касса мяхариж)...

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Programda olan Hesabatlar barədə qısa məlumat:

1. Dövrüyyə-qalıq cədvəli:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Дювр жядвяли (2007 ил) \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Обновить Настройка

"Nümunə" MMC

**Dövrüyyə cədvəli**  
2007 il

Kod	Hesab Adı	Başlanğıc qalıq		Dövrüyyə		Sonuncu qalıq	
		Debet	Kredit	Debet	Kredit	Debet	Kredit
01	Əsas vəsaitlər	32,706.43		1,220.89		33,927.32	
02	ƏV köhnəlməsi		12,477.03				12,477.03
08	Kapital qoyuluşları			1,920.89	1,220.89	700.00	
12		1,547.00		68.00		1,615.00	
13	ATƏ köhnəlməsi		773.50		34.00		807.50
19	Ayrılmış sərəvat üzrə ƏDV			4,310.47	3,533.44	777.03	
20	Əsas istehsalat			148,685.44	148,685.44		
46	Məhsul satışı			178,011.06	178,011.06		
50	Kassa			160,975.83	113,916.08	47,059.75	
51	Hesablaşma hesabı	12.18		171,972.45	167,628.90	4,355.73	
52	Valyuta hesabı			2,423.73	2,418.99	4.74	
60	Məlsatın hesablaşmaları			1,479.49	1,647.47		167.98
62	Alıcılar hesablaşmaları	2,758.02		178,011.06	169,662.34	11,106.74	
63	İddialar üzrə hesab-lar			1,455.50	1,455.50		
68	Büdcə ilə hesablaşmaları		67.50	25,713.73	25,667.03		20.80
69	Sosial sığorta hesab-lar			1,525.00	1,305.00	220.00	
70	Əməyin ödənişi hesab-lar			5,004.00	5,220.00		216.00
71	Təhtə hesab şəxs. hesab.	20,000.33		40,236.26	41,314.00	18,922.59	
75	Təsisçilərlə hesab-lar	949.58				949.58	
76	Müxtəlif debit. və kredit		2,473.36	96,049.05	145,010.17		51,434.48
80	Mənfəət və zərər				4,030.19		4,030.19
83	Gələcək dövrlərin qalır.			34.49	2.28	32.21	
85	Ustav fondu		200.00				200.00
88	Də sovместимости		41,982.15	27.20	691.76		42,646.71
94	Də sovместимости				7,670.00		7,670.00
		57,973.54	57,973.54	1,019,124.54	1,019,124.54	119,670.69	119,670.69

Оборотно-сальдовая ведом... | Дювр жядвяли (2007 ил) \*

Для получения подсказки нажмите F1

NUM | TA: 01.01.02 00:00:00 | БИ: 2007 г. | ТП:

Hesab üzrə dövriyyə-qalıq cədvəli:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Оборотно-сальдовая ведомость по счету 51, по субконто Банк Щесаבלары (2007 ил) \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Обновить Настройка

"Nümunə" MMC

**51 hesabının dövr cədvəli**  
**Bank Hesablari**  
**2007 II**

Subkonto	Başlanğıc qalıq		Dövriyyə		Sonuncu qalıq	
	Debet	Kredit	Debet	Kredit	Debet	Kredit
H/H "UNIBANK" KB	2.09		25,858.80	22,397.01	3,463.88	
H/H "QSC Bank Standard"	10.09		146,113.65	145,231.89	891.85	
<b>Cəmi açılmış</b>	<b>12.18</b>				<b>4,355.73</b>	
<b>Cəmi</b>	<b>12.18</b>		<b>171,972.45</b>	<b>167,628.90</b>	<b>4,355.73</b>	

[Empty Box]

Оборотно-сальдовая ведом... | Оборотно-сальдовая ведом...

Для получения подсказки нажмите F1

NUM | TA: 01.01.02 00:00:00 | БИ: 2007 г. | ТП:

Hesabın dövriyyəsi (Baş kitab):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [ 51 щесабынын дьвриййя (ясас китабы) (2007 ил) \* ]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Обновить Настройка

### 51 hesabının dövriyyə 2007 II

Dövr	Deb.baş.qal.	Kred.baş.qal.	62	63	71	Deb.Dövriyyə	20	50	60	63
Yanvar 2007 il	12.18		7,142.65		200.00	7,342.65	41.68	4,240.00		
Fevral 2007 il	2,023.24		6,000.00			6,000.00	60.10	6,871.00		
Mart 2007 il	48.65		13,310.40			13,310.40	77.06	8,700.00		
Aprel 2007 il	2,393.92		8,384.82		550.00	8,934.82	68.41	6,300.00	1,039.58	
May 2007 il	6.22		7,767.96			7,767.96	43.93	3,400.00		
İyun 2007 il	20.53		20,502.55			20,502.55	105.55	10,770.00	209.91	
İyul 2007 il	4,102.77		16,700.47			16,700.47	69.23	6,670.00		
Avqust 2007 il	8,494.40		11,516.80			11,516.80	108.61	12,900.00		
Sentyabr 2007 il	3,198.85		11,375.20			11,375.20	60.00	6,000.00		
Oktyabr 2007 il	4,425.27		17,796.10			17,796.10	104.31	11,710.80		
Noyabr 2007 il	6,475.35		9,251.20		2,896.00	12,147.20	96.27	11,410.00		
Dekabr 2007 il	291.28		37,122.80	1,455.50		38,578.30	180.92	25,050.00		1,455.50
Cəmi	12.18		166,870.95	1,455.50	3,646.00	171,972.45	1,016.07	114,021.80	1,249.49	1,455.50

Обороты Счета (Главная Кн... 51 щесабынын дьвриййя ...

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Hesabın analizi:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [ 51 щесабынын анализи (2007 ил) \* ]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Обновить Настройка

### 51 hesabının analizi 2007 II

Hesab	Hesabların kreditindən	Hesabların debetinə	Hesab. kreditindən	Hesab. debetinə
			Valyuta ilə	Valyuta ilə
Bəslənmə qalıq	12.18			
20		1,016.07		
50		114,021.80		
60		1,249.49		
62	166,870.95			
63	1,455.50	1,455.50		
68		21,488.53		
69		1,525.00		
71	3,646.00			
76		26,872.51		
Dövriyyə	171,972.45	167,628.90		
Sonuncu qalıq	4,355.73			

Обороты Счета (Главная Кн... 51 щесабынын dövriyyə (я... Анализ счета 51 щесабынын анализи (...)

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Hesabın kartoçkası:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [ 51hesabının kartoçkası (2007 il) \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcaları Journallar Hesabatlar Сервис Окна Помощь

Обновить Настройка

### 51hesabının kartoçkası 2007 II

Tarix	Sənəd	Operasiya	Debet		Kredit		Saldo
			Hesab	Məbləğ	Hesab	Məbləğ	
Saldo 01.01.07			12.18				
25.12.07	Çıxarış 000105	H/h hərəkəti Meridian Trading LTD MMC VHF G D № 392768 H/H "UNIBANK" KB	76.1		51	141.06	D 8,855.98
25.12.07	Çıxarış 000105	H/h hərəkəti AB Skybell MMC VHF G C № 564266 H/H "UNIBANK" KB	76.1		51	70.00	D 8,785.98
25.12.07	Çıxarış 000105	H/h hərəkəti AzEuroTel BM VHF G B № 325508 H/H "UNIBANK" KB	76.1		51	31.02	D 8,754.96
25.12.07	Çıxarış 000105	H/h hərəkəti Bank xərci Ofis H/H "UNIBANK" KB	20		51	13.63	D 8,741.33
27.12.07	Kassa mədaxil 810630	Mədaxil:Təsərrüfat x., Kənar idarəçi 30% H/H "OSC Bank Standard"	50.1		51	10,800.00	K 2,058.67
27.12.07	Çıxarış 000107	H/h hərəkəti H/H "OSC Bank Standard" OSC Bank Standard KB H/F № 07/0061 VHF G D № 296140	51	5,900.00	62.1		D 3,841.33
27.12.07	Çıxarış 000107	H/h hərəkəti Bank xərci Ofis H/H "OSC Bank Standard"	20		51	75.60	D 3,765.73
30.12.07	Çıxarış 000108	H/h hərəkəti H/H "OSC Bank Standard" AB Skybell MMC H/F № 07/0063 VHF G D № 296142	51	590.00	62.1		D 4,355.73
Dövrüyyə			171,972.45		167,628.90		
Saldo 31.12.07			4,355.73				

Карточка счета

51hesabının kartoçkası...

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Kassa kitabının yazılışı:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Касса (15.01.07-15.02.08) \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomosh

Обновить Настройка

**XƏZİNƏ 24 Yanvar 2007 il**  
Xəzine kitabı vərəqəsi

Vərəq 2!

Sənədin N-si	Kimdən alınıb və ya kimə verilib	Müxb. hesabı N-si	Mədaxil, man. qəp.	Məxaric, man. qəp.
1	2	3	4	5
<b>Günün əvvəlinə qalıq</b>				
810600	Prineto ot Huseynov Turqay Imamqulu oğlu	51	3400=00	-
3	Vidano Huseynov Turqay Imamqulu oğlu	76.1	-	2872=50
4	Vidano Əzizov Novruz Sərdar oğlu	71.1	-	527=50
<b>Gün ərzində yekunu</b>			<b>3400=00</b>	<b>3400=00</b>
<b>Günün axırına nəliq</b>				<b>X</b>
<b>o cümlədən əmək haqqına</b>				<b>X</b>

**Xəzinədar** \_\_\_\_\_ Huseynov T.İ.  
imza

Yoxladım və sənədləri  
Bir mədaxil üzrə və iki məxaric üzrə aldım.

**Mühasib** \_\_\_\_\_ Mehdili V.İ.  
imza

**XƏZİNƏ 24 Yanvar 2007 il**  
Xəzine kitabı vərəqəsi

Vərəq 2!

Sənədin N-si	Kimdən alınıb və ya kimə verilib	Müxb. hesabı N-si	Mədaxil, man. qəp.
1	2	3	4
<b>Günün əvvəlinə qalıq</b>			
810600	Prineto ot Huseynov Turqay Imamqulu oğlu	51	3400=00
3	Vidano Huseynov Turqay Imamqulu oğlu	76.1	-
4	Vidano Əzizov Novruz Sərdar oğlu	71.1	-
<b>Gün ərzində yekunu</b>			<b>3400=00</b>
<b>Günün axırına nəliq</b>			
<b>o cümlədən əmək haqqına</b>			

**Xəzinədar** \_\_\_\_\_ Huseynov T.İ.  
imza

Yoxladım və sənədləri  
Bir mədaxil üzrə və iki məxaric üzrə aldım.

**Mühasib** \_\_\_\_\_ Mehdili V.İ.  
imza

---

**XƏZİNƏ 1 Fevral 2007 il**  
Xəzine kitabı vərəqəsi

Vərəq 3!

Sənədin N-si	Kimdən alınıb və ya kimə verilib	Müxb. hesabı	Mədaxil, man. qəp.	Məxaric, man. qəp.
--------------	----------------------------------	--------------	--------------------	--------------------

**XƏZİNƏ 1 Fevral 2007 il**  
Xəzine kitabı vərəqəsi

Vərəq 3!


Sənədin N-si	Kimdən alınıb və ya kimə verilib	Müxb. hesabı	Mədaxil, man. qəp.
--------------	----------------------------------	--------------	--------------------

Кассовая книга (AZM) | Обложка и титульный лист к... | Касса (15.01.07-15.02.08) \*

Для получения подсказки нажмите F1 | NUM | TA: 01.01.02 00:00:00 | БИ: 2007 г. | ТП:



Kassa kitabının etiketlərinin çapı:



Valyuta kassasının yazılışı:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Касса (15.02.00-15.02.08) \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomosh

Обновить Настройка

**XƏZİNƏ 23 Oktyabr 2007 il**  
Xəzine kitabı vərəqəsi

Vərəq 1

Sənədin N-si	Kimdən alındı və ya kimə verilib	Müxb. hesabı N-si	Mədəxil man. qəp.	Məxaric, man. qəp.
1	2	3	4	5
	<b>Günün əvvəlinə qalıq</b>		.	X
810621	Prineto ot Huseynov Turqay Imamqulu oğlu	51	1710=80 2000=00 USD	- USD
49	Vidano Əzizov Novruz Sərdar oğlu	71.1	- USD	1710=80 2000=00 USD
<b>Gün ərzində yekunu valyutadan (USD)</b>			<b>1710=80</b>	<b>1710=80</b>
			<b>1710=80</b>	<b>1710=80</b>
<b>Günün axırına nalıq o cümlədən əmək haqqına</b>			.	X
				X

Xəzinədar \_\_\_\_\_ Huseynov T.İ.  
imza  
Yoxladım və sənədləri  
Bir mədəxil üzrə və Bir məxaric üzrə aldım.

Mühasib \_\_\_\_\_ Mehdili V.İ.  
imza

**XƏZİNƏ 23 Oktyabr 2007 il**  
Xəzine kitabı vərəqəsi

Vərəq 2

Sənədin N-si	Kimdən alındı və ya kimə verilib	Müxb. hesabı N-si	Mədəxil man. qəp.	Məxaric, man. qəp.
1	2	3	4	5
	<b>Günün əvvəlinə qalıq</b>		.	X
810621	Prineto ot Huseynov Turqay Imamqulu oğlu	51	1710=80 2000=00 USD	- USD
49	Vidano Əzizov Novruz Sərdar oğlu	71.1	- USD	1710=80 2000=00 USD
<b>Gün ərzində yekunu valyutadan (USD)</b>			<b>1710=80</b>	<b>1710=80</b>
			<b>1710=80</b>	<b>1710=80</b>
<b>Günün axırına nalıq o cümlədən əmək haqqına</b>			.	X
				X

Xəzinədar \_\_\_\_\_ Huseynov T.İ.  
imza  
Yoxladım və sənədləri  
Bir mədəxil üzrə və Bir məxaric üzrə aldım.

Mühasib \_\_\_\_\_ Mehdili V.İ.  
imza

---

**XƏZİNƏ 28 Dekabr 2007 il**  
Xəzine kitabı vərəqəsi

Vərəq 2

Sənədin N-si	Kimdən alındı və ya kimə verilib	Müxb. hesabı	Mədəxil man. qəp.	Məxaric, man. qəp.
	<b>Günün əvvəlinə qalıq</b>		.	X

**XƏZİNƏ 28 Dekabr 2007 il**  
Xəzine kitabı vərəqəsi

Vərəq 2

Sənədin N-si	Kimdən alındı və ya kimə verilib	Müxb. hesabı	Mədəxil man. qəp.	Məxaric, man. qəp.
	<b>Günün əvvəlinə qalıq</b>		.	X

Кассовая книга (валютная) Обложка и титульный лист к... Касса (15.02.00-15.02.08) \*

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Subkontontonun geniş analizi:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Анализ субконто Контрагентлар; Мүқавилеләр (2007 ил) \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Обновить Настройка

### Subkonto analizi

Kontraqentlər; Müqavilelər  
60 hesabını üzrə. 2007 il

Subkonto	Başlanğıc qalıq		Dövriyyə		Sonuncu qalıq	
	Debet	Kredit	Debet	Kredit	Debet	Kredit
<b>Panasonic</b>						
Kassa çeki			230.00	230.00		
Miqdar:						
<b>Cəmi açılmış:</b>						
Cəmi:			230.00	230.00		
Cəmi açılmış miqdar:						
Cəmi miqdar:						
<b>ULTRA Computers firması</b>						
VHF GB № 948231			1,039.58	1,417.47		377.89
Miqdar:						
VHF GB № 948391			209.91		209.91	
Miqdar:						
<b>Cəmi açılmış:</b>					209.91	377.89
Cəmi:			1,249.49	1,417.47		167.98
Cəmi açılmış miqdar:						
Cəmi miqdar:						
<b>Cəmi açılmış:</b>					209.91	377.89
Cəmi:			1,479.49	1,647.47		167.98

Расширенный анализ субконто    Анализ субконто Контраге...

Для получения подсказки нажмите F1    NUM TA: 01.01.02 00:00:00    БИ: 2007 г.    ТП:

Hesabın tarixlər üzrə analizi:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [ 51 hesabının analizi tarixlə (2007 il) \* ]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Journallar Hesabatlar Сервис Окна Помощь

Обновить Настройка

**51 hesabının analizi tarixlə**  
**2007 II**

Tarix	Hesab	S kred. sçetov	V debet sçetov	S kred. sçetov Valyutadan	V debet sçetov Valyutadan
14.06.07	Baş qalıq	7,839.74			
	20		7.00		
	68		43.40		
	69		160.00		
	76		232.44		
	Dövriyyə		442.84		
	Son qalıq	7,396.90			
18.06.07	Baş qalıq	7,396.90			
	50		3,200.00		
	Dövriyyə		3,200.00		
	Son qalıq	4,196.90			
19.06.07	Baş qalıq	4,196.90			
	20		22.40		
	Dövriyyə		22.40		
	Son qalıq	4,174.50			
20.06.07	Baş qalıq	4,174.50			
	62		3,964.80		
	Dövriyyə		3,964.80		
	Son qalıq	8,139.30			
21.06.07	Baş qalıq	8,139.30			
	20		24.85		
	50		2,000.00		
	68		1,926.49		
	76		85.19		
	Dövriyyə		4,036.53		
	Son qalıq	4,102.77			
02.07.07	Baş qalıq	4,102.77			
	20		4.31		
	76		2,153.50		
	Dövriyyə		2,157.81		
	Son qalıq	1,944.96			
03.07.07	Baş qalıq	1,944.96			
	50		5,770.00		

Анализ счета по датам 51 hesabının analizi t...

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Şaxmatka:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Шахматка (2007 ил) \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomosh

Обновить Настройка

### Şaxmatka

#### 2007 II

D/K	08	13	19	20	46	50	51	52	52 USD	52 USD(V)	60
01	1,220.89										
08											1,420.89
12											68.00
19											158.58
20		34.00					1,016.07	16.69	16.69	19.74	
46				148,685.44							
50							114,021.80	2,384.03	2,384.03	2,820.00	
51											
52											
52 USD											
52 USD(V)											
60							1,249.49				
62					178,011.06						
63							1,455.50				
68			3,533.44				21,488.53				
69							1,525.00				
70						4,503.00					
71						40,236.26					
76						69,176.54	26,872.51				
83						0.28		18.27	18.27		
88											
Kred.Dövriyyə	1,220.89	34.00	3,533.44	148,685.44	178,011.06	113,916.08	167,628.90	2,418.99	2,418.99	2,839.74	1,647.47

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Əməkdaşlar barədə məlumat:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Таблица \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

İşçi Məhdilli Vəfa İdris qızı haqqında məlumat 01.01.00 - 31.12.08

Tarix	Maaş	Xəstəlik	Məzuniyyət	Əlavə iş	Digər	Tutulan	Vergi cari ay	Pensiya Fondu
31.01.06	40						1	1
28.02.06	40						1	1
31.03.06	40						1	1
30.04.06	40						1	1
31.05.06	40						1	1
30.06.06	40						1	1
31.07.06	40						1	1
31.08.06	40						1	1
30.09.06	40						1	1
31.10.06	40						1	1
30.11.06	40						1	1
31.12.06	40						1	1
31.01.07	40						1	1
28.02.07	60						4	2
31.03.07	60						4	2
30.04.07	60						4	2
31.05.07	60						4	2
30.06.07	60						4	2
31.07.07	60						4	2
31.08.07	60						4	2
30.09.07	60						4	2
31.10.07	60						4	2
Сəmi	1,060						51	32

Сведения о сотруднике

Таблица \*

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Əməkdaşlar v əsas vəsaitlər barədə hesabat:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Таблица \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnalnar Hesabatlar Servis Okna Pomosh

Maddi məsul şəxsin hesabatı (ƏV)  
15.02.08

İşçi/ƏV	İnventar №	Balans dəyəri	Qalıq dəyəri
<b>Əzizov Novruz Sərdar oğlu</b>		<b>35,377.38</b>	<b>22,900.35</b>
Canon 228 copier	00000021	379.67	170.56
DELL 17 Flat Monitor	00000018	802.70	674.48
Fax Panasonic KX FT934	00000030	162.00	162.00
Hot & Cold water Dispenser	00000006	217.25	23.00
NISSAN Altima	00000027	18,500.00	14,800.00
Notebook DELL Latitude	00000019	1,734.78	780.81
Skaf(suseli)	00000007	400.00	43.39
ATS Panasonic KX TA 616	00000028	441.80	265.35
Dairəvi məsası	00000011	120.00	13.02
Yazı məsası (140*70)	00000008	450.00	49.07
Kompyuter dəsti DELL 1	00000016	3,469.56	1,561.63
Kompyuter dəsti DELL 2	00000017	1,294.37	582.08
Kompyuter dəsti HP	00000013	2,112.16	225.94
Kompyuter dəsti katibe	00000029	1,762.00	1,762.00
Kompyuter dəsti Muhasibat	00000026	992.92	595.69
Kreslo (Boyük)	00000012	146.00	15.49
Kreslo (Qara)	00000023	808.50	497.37
Kreslo (Qonaq üçün)	00000025	490.00	301.50
Kreslo (Direktor üçün)	00000024	196.00	121.00
Masa (180*80)	00000009	180.00	20.03
Printer HP 3550	00000031	177.89	177.89
Printer HP Laser Jet	00000014	363.78	38.56
Sənəd Şkafi	00000015	176.00	19.49
<b>Cəmi</b>		<b>35,377.38</b>	<b>22,900.35</b>

OC Таблица \*

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Əməkdaşlar v əsas vəsaitlərin hərəkəti barədə hesabat:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Таблица \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnalnar Hesabatlar Servis Okna Pomosh

Maddi mesul şəxsin hesabatı (ƏV)  
01.01.08 - 31.01.08

İşçi/ƏV	İnventar №	Başlangıç		Dövriyyə	Sonuncu	
		Balans dəyəri	Qalıq dəyəri		Balans dəyəri	Qalıq dəyəri
<b>Əzizov Novruz Sərdar oğlu</b>		<b>33,927.32</b>	<b>21,450.29</b>		<b>33,927.32</b>	<b>21,450.29</b>
Canon 228 copier	00000021	379.67	170.56		379.67	170.56
DELL 17 Flat Monitor	00000018	233.64	105.42		233.64	105.42
Fax Panasonic KX FT934	00000030	162.00	162.00		162.00	162.00
Hot & Cold water Dispenser	00000006	217.25	23.00		217.25	23.00
NISSAN Altima	00000027	18,500.00	14,800.00		18,500.00	14,800.00
Notebook DELL Latitude	00000019	1,734.78	780.81		1,734.78	780.81
Skaf (suseli)	00000007	400.00	43.39		400.00	43.39
ATS Panasonic KX TA 616	00000028	441.80	265.35		441.80	265.35
Dairevi məsası	00000011	120.00	13.02		120.00	13.02
Yazı məsası (140*70)	00000008	450.00	49.07		450.00	49.07
Kompyuter dəsti DELL 1	00000016	3,469.56	1,561.63		3,469.56	1,561.63
Kompyuter dəsti DELL 2	00000017	1,294.37	582.08		1,294.37	582.08
Kompyuter dəsti HP	00000013	2,112.16	225.94		2,112.16	225.94
Kompyuter dəsti katibə	00000029	881.00	881.00		881.00	881.00
Kompyuter dəsti Muhasibat	00000026	992.92	595.69		992.92	595.69
Kreslo (Boyük)	00000012	146.00	15.49		146.00	15.49
Kreslo (Qara)	00000023	808.50	497.37		808.50	497.37
Kreslo (Qonaq üçün)	00000025	490.00	301.50		490.00	301.50
Kreslo (Direktor üçün)	00000024	196.00	121.00		196.00	121.00
Masa (180*80)	00000009	180.00	20.03		180.00	20.03
Printer HP 3550	00000031	177.89	177.89		177.89	177.89
Printer HP Laser Jet	00000014	363.78	36.56		363.78	36.56
Sened Şkafi	00000015	176.00	19.49		176.00	19.49
<b>Cəmi</b>		<b>33,927.32</b>	<b>21,450.29</b>		<b>33,927.32</b>	<b>21,450.29</b>

OS\_Обороты Таблица \*

Для получения подсказки нажмите F1 NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:



Satışın analizi kontraqent-nomenklatura:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Номен-Конт \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

Qiymət ilə satışın analizi: Nomenklatura - Kontraqent  
01.12.07 - 31.01.08

Çap tarixi: 15.02.08 İstifadəçi: Muhasib1

Adı	Miq-ri	Maye dəyəri	Dəyəri	Gəlir/ %
<b>Hüquqi xidmət</b>				
PRICEWATERHOUSE COOPERS EASTERN	1	0.00	365.07	365.07 100.00
SINTEKS MMC	5	0.00	600.00	600.00 100.00
AB Skybell MMC	2	0.00	1,000.00	1,000.00 100.00
Beyker və Makenzi şirkəti	1	0.00	2,500.00	2,500.00 100.00
QSC Bank Standard KB	2	0.00	10,000.00	10,000.00 100.00
İnter Peşakar İdman Klubu MMC	1	0.00	1,000.00	1,000.00 100.00
Först Real Esteyt Limited MMC	2	0.00	1,000.00	1,000.00 100.00
<b>Yekun</b>		<b>0.00</b>	<b>16,455.07</b>	<b>16,455.07</b> <b>100.00</b>

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Конт-Номен \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Servis Okna Pomocъ

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Конт-Номен \*]

Сатışın qiymət ilə analizi: Kontraqent - Nomenklatura  
01.12.07 - 31.01.08

Çap tarixi: 15.02.08 İstifadəçi: Muhasib1

Adı	Miqdarı	Maye dəyəri/ Məbləğ	Dəyər/ Məbləğ	Gəlir/ %
<b>PRICEWATERHOUSE COOPERS EASTERN</b>				
Hüquqi xidmət	1		355.07 355.07	355.07 100.00
<b>SINTEKS MMC</b>				
Hüquqi xidmət	5		120.00 600.00	600.00 100.00
<b>AB Skybell MMC</b>				
Hüquqi xidmət	2		500.00 1,000.00	1,000.00 100.00
<b>Beyker ve Makenzi şirkəti</b>				
Hüquqi xidmət	1		2,500.00 2,500.00	2,500.00 100.00
<b>QSC Bank Standard KB</b>				
Hüquqi xidmət	2		5,000.00 10,000.00	10,000.00 100.00
<b>İnter Peşəkar İdman Klubu MMC</b>				
Hüquqi xidmət	1		1,000.00 1,000.00	1,000.00 100.00
<b>Först Real Esteyt Limited MMC</b>				
Hüquqi xidmət	2		500.00 1,000.00	1,000.00 100.00
<b>Yekun</b>		<b>0.00</b>	<b>16,435.07</b>	<b>16,435.07</b> <b>100.00</b>

Анализ продаж со стоимост... Конт-Номен \*

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Satışın analizi – nomenklatura:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Анализ \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcaları Jurnallar Hesabatlar Сервис Окна Помощь

Qiyətlə satışın analizi: Nomenklatura  
01.01.07 - 31.01.08

Çap tarixi: 15.02.08 istifadəçi: Muhasib1

Adı	Miqat	mayaya dəyəri	Satışın məbləği	Gəlir/ %
<b>Xidmət</b>				
Hüquqi xidmət	406.5	0.00	159,821.21	159,821.21 100.00
<b>Yekun</b>		<b>0.00</b>	<b>159,821.21</b>	<b>159,821.21</b> <b>100.00</b>

Анализ продаж со стоимост... Анализ \*

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Pensiya fondu hesabatının çap forması:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Отчет \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnallar Hesabatlar Сервис Окна Помощь

R1C1

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	
1																			
2	Azərbaycan Respublikası						Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə												
3	Dövlət Sosial Müdafiə Fondu						Fondu Kollegiyasının 1997-ci il 09 iyul tarixli 7/1 №-li												
4	Səbail rayonu						qərarı ilə təsdiq olunmuş təlimatın 1 №-li əlavə												
5	<b>1 DSMF</b>																		
6	İlin əvvəlindən yekunla tərtib olunur və hər rübün əvvəlindən																		
7	ayın 20-dən qəç olmayaraq Azərbaycan Respublikası Dövlət Sosial																		
8	Müdafiə Fondunun yerli orqanlarına təqdim olunur																		
9																			
10	<b>AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDU VƏSAİTLƏRİ ÜZRƏ</b>																		
11	<b>HAQQ-HESAB CƏDVƏLİ</b>																		
12	1 Yanvar 2008 il																		
13	<b>"Nümunə" M M C VÖEN</b>																		
14	Qeydiyyat nömrəsi: 1704065			Əmək haqqının təyin olunmuş verilmə tarixi: _____			Rüb arzində işçilərin sayı: _____			siyahı üzrə									
15	faktiki																		
16																			
17	<b>I. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDUNA MƏCBURİ SOSIAL</b>																		
18	<b>SİĞORTA HAQQI HESABLANAN ƏMƏK ÖDƏNİŞİ VƏ GƏLİRLƏRİN BÜTÜN NÖVLƏRİ</b>																		
19	Setir N	I rüb	II rüb	III rüb	IV rüb	İlin əvvəlindən yekunu													
20		1420.00	1920.00	1640.00	240.00	5220.00													
21		900.00	2440.00	1640.00	110.60	5090.60													
22																			
23	<b>II. AZERBAIJAN RESPUBLİKASI DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDUNUN</b>																		
24	<b>VƏSAİTLƏRİ ÜZRƏ HAQQ-HESAB</b>																		
25		Məbləğ															Setir N	Məbləğ	
26	2	0.00	İlin əvvəlində borc qalığı														17	0.00	
27			Sığortədən üzərində						DSMF üzərində										
28		29%,22%,	3%	Sığortə haqqı hesablanıb: o cümlədən						Artıq ödəmiş sığortə haqqı						18			

Отчет в ФСЗН

Отчет \*

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Tərs tərəfi:

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Отчет \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcalari Jurnalnar Hesabatlar Servis Okna Pomosh

R1C1

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15
1	<b>III. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDUNUN VƏSAİTLƏRİ</b>													
2	<b>ÜZRƏ ÖDƏMƏLƏRİN NÖVLƏRİ</b>													
3														
4	Sətir N	Ödəmələr	Ödəmə alanların sayı	Adambaşına aylıq (günlük) ödəmənin məbləği	İlin əvvəlində									
5					Hesablanmış	Ödənilmiş								
6	24	İşləyən pensiyaçılara pensiya	0.00	0.00	0.00	0.00								
7	25	3 yaşındak uşaqlara qulluq etməyə görə analara aylıq müavinət	0.00	0.00	0.00	0.00								
8	26	16 yaşadək uşaqlara (məktəblilər 18 yaşadək) aylıq müavinət												
9		a) aztəminatlı ailələrin uşaqlarına												
10		b) şəhid ailələrinin uşaqlarına	0.00	0.00	0.00	0.00								
11		v) Çernobil qəzası nəticəsində əlil valideinlərin uşaqlarına	0.00	0.00	0.00	0.00								
12		q) müharibə əlillərinin, 20 yanvar hadisələri zəmanı əlil olanların uşaqlarına												
13	27	Əmək qabiliyyətin müvəqqəti itirməyə görə müavinət (adam/gün)												
14		a) ailənin xəstə üzvünə xidmət etməyə görə												
15		b) xəstəliyə görə	0.00	0.00	0.00	0.00								
16	28	Hamillik və doğuma görə müavinət (adam/gün)												
17	29	Uşaq doğularkən birdəfəlik müavinət	0.00	0.00	0.00	0.00								
18	30	Dəfn üçün müavinət	0.00	0.00	0.00	0.00								
19	31	Qarabağ əlillərinin aylıq müavinət												
20		a) I qrup												
21		a) II qrup												
22		v) III qrup												
23	32	Müharibə iştirakçılarının, həlak olmuş döyüşçülərin dul arvadlarına aylıq müavinət												

Отчет в ФСЗН

Отчет \*

Для получения подсказки нажмите F1

NUM TA: 01.01.02 00:00:00 БИ: 2007 г. ТП:

Yazılmış hesabların siyahısı(Dövrələr üzrə):

1С:Предприятие - Бухгалтерский учет, Азербайджан - [Таблица \*]

Файл Действия Таблица Вид Операции Sorgu kitabcaları Journallar Hesabatlar Сервис Окна Помощь

01.01.07 - 31.01.08 dövr üzrə qaimə-fakturalarının siyahəsi


30.10.07	07.0053	840.00	151.20	991.20
31.10.07	07.0054	5,000.00	900.00	5,900.00
31.10.07	07.0055	500.00	90.00	590.00
31.10.07	07.0056	500.00	90.00	590.00
31.10.07	07.0057	1,000.00	180.00	1,180.00
12.11.07	07.0058	1,272.45	0.00	1,272.45
16.11.07	07.0059	16,960.00	3,052.80	20,012.80
22.11.07	07.0060	5,000.00	900.00	5,900.00
30.11.07	07.0061	5,000.00	900.00	5,900.00
30.11.07	07.0062	500.00	90.00	590.00
30.11.07	07.0063	500.00	90.00	590.00
30.11.07	07.0064	1,000.00	180.00	1,180.00
19.12.07	07.0065	2,500.00	450.00	2,950.00
30.12.07	07.0066	5,000.00	900.00	5,900.00
30.12.07	07.0067	500.00	90.00	590.00
30.12.07	07.0068	500.00	90.00	590.00
30.12.07	07.0069	1,000.00	180.00	1,180.00
30.12.07	07.0070	355.07	63.91	418.98
30.12.07	07.0071	600.00	108.00	708.00
31.01.08	08.0001	5,000.00	900.00	5,900.00
31.01.08	08.0002	500.00	90.00	590.00
31.01.08	08.0003	500.00	90.00	590.00
<b>Cəmi:</b>		<b>159,241.34</b>	<b>25,849.72</b>	<b>185,091.06</b>

Список накладных | Таблица \*

Для получения подсказки нажмите F1


NUM TA: 01.01.02 00:00:00 | БИ: 2007 г. | ТП:

**Programın şəxsi “Backup” sistemi mövcuddur. Bu ise sizi informasiyanın itmə ehtimalını sifıra endirir. Yuxarıda adı qeyd olunan funksiya siz istədiyiniz vaxta avtomatik olaraq öz işləmlərinə başlaya bilər.**



**Proqramın bir neçə forması (bazası) möcüddür (bu formalar proqrama əlavə olaraq yüklənmiş komponentlər vasitəsi ilə mümkün olur)**

a) Tək bir kompyuterdə tək bir istifadəçi tərəfindən istifadə olunan baza:





b) N-birləşmə ilə eyni vaxta N-istifadəçi tərəfindən istifadə olunan baza:



b) bəndində qeyd edilmiş bazanın aşağıdakı formaları mövcuddur:

1. Bölüşdürülmüş bazaların idarə edilməsi BBİE.
2. VPN server vasitəsi ilə (server-kliyənt) kənardan müdaxilə ilə.

Her iki formanın üstün cəhəti ondan ibarətdir ki bu formalar fasitəsi ilə təşkilatın və yaxud hansısa bir böyük müəsisənin çoxsaylı ofislərinin eyni zamanda bir tək serverdə olan bazaya müdaxilə edərək lazımı işləmləri görmək və vaxt itirmədən lazımı məlumatlardan istifadə etmək funksiyalarıdır.

(2-ki forma məzmunca eyni olsalarda BBİE başqa bir üsuldan istifadə olunur, burada server-kliyənt əvəzinə mərkəzi və pəreferik baza anlayışları mövcuddur).